



XALQ QƏZETİ

№ 25 (28997) 1 fevral 2019-cu il, cümə

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

Prezident İlham Əliyev Almaniya nümayəndə heyətini qəbul edib



□ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 31-də Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və Energetika Nazirliyində dövlət katibi Tomas Baraysın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.**

Dövlətimizin başçısı belə geniş tərkibdə nümayəndə heyətinin ölkəmizə səfərini Azərbaycanla Almaniya arasında əməkdaşlığın və tərəfdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirərək ölkələrimizin və biznes dairələrinin əlaqələrimizin genişləndirilməsi üçün qarşılıqlı maraq göstərməsindən məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin Azərbaycanla səfərini məmnunluqla xatırlayaraq, həmin səfər çərçivəsində biznes nümayəndələri arasında çox səmərəli görüşlərin keçirildiyini vurğuladı. Dövlətimizin başçısı Tomas Baraysın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əməkdaşlıq prosesinin davam etdirilməsi işinə töhfə verəcəyinə əminliyini bildirdi. Almaniya şirkətlərinin uzun illərdir Azərbaycanda uğurlu fəaliyyət göstərdiklərini vurğulayan Prezident

İlham Əliyev ölkələrimiz arasında tərəfdaşlıq və əməkdaşlıq əlaqələrinin bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əmin olduğunu söylədi.

Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və Energetika Nazirliyində dövlət katibi Tomas Barays qəbula görə nümayəndə heyətinin adından dövlətimizin başçısına minnətdarlığını bildirdi və Almaniyanın Federal Kansleri xanım Angela Merkelin salamlarını dövlətimizin başçısına çatdıraraq bu səfəri Federal Kanslerin Azərbaycana səfərinin davamı kimi dəyərləndirdi. Tomas Barays səfərdən öncə Angela Merkelə görüşdüyünü qeyd edərək bildirdi ki, xanım Kansler Azərbaycanla ikitərəfli iqtisadi əlaqələrin davam etdirilməsindən çox məmnundur. Ölkələrimizin ortaq tarixə malik olduğunu deyən Tomas Barays Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200

illiyinin qeyd edildiyini vurğulayaraq Prezident İlham Əliyevin bu mühüm tədbirə böyük töhfə verdiyini bildirdi. O, rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə müxtəlif sahələri təmsil edən nümayəndələrin daxil olduğunu qeyd edərək onların Azərbaycanın əsl dostları olduğunu dedi və bu səfərin əməkdaşlığımızın daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi.

Görüşdə ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən energetika, neft-kimya, qeyri-neft sektoru, təhsil, peşə təhsili və digər sahələrdə inkişafı ilə bağlı fikir mübadiləsi aparıldı, alman şirkətlərinin Azərbaycandakı sənaye zonalarına maraq göstərdikləri qeyd olundu, onların Sumqayıt Kimya Sənaye Parkında iştirakına dair məsələlər müzakirə edildi.

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Almaniyanın Federal Kanslərinə çatdırmağı xahiş etdi.

AZƏRTAC

Bakı şəhərində professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, səhiyyə obyektlərinin tikintisinin davam etdirilməsi məqsədilə **qərara alıram**:

1. Bakı şəhərində professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət vəsaiti qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.19.12-ci

yarım bəndində göstərilən vəsaitin 11 468 300 (on bir milyon dörd yüz altmış səkkiz min üç yüz) manatı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ayrılırsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 yanvar 2019-cu il



Natiq Əmirov: Davos görüşləri dünyanın Azərbaycana və Prezident İlham Əliyevin siyasətinə artan marağından xəbər verir

□ **Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov bu günlərdə Davosda keçirilmiş Dünya İqtisadi Forumunun əhəmiyyəti, onun Azərbaycan üçün faydaları, Prezident İlham Əliyevin forum çərçivəsində keçirdiyi çoxsaylı görüşlər barədə Azərbaycan televiziyasının "Həftə" proqramına müsahibə verib. AZƏRTAC müsahibənin mətnini təqdim edir.**

– Natiq müəllim, ötən heftənin ən mühüm hadisəsi Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfəri, səfər çərçivəsində keçirilən görüşlər oldu. Biz, ümumiyyətlə, bu görüşlərin əhəmiyyətinə ayrıca toxunacağıq. Amma istərdik ki, əvvəlcə budəfəki illik toplantının əhəmiyyəti, Azərbaycan üçün verdiyi və ya verəcəyi dividendlər barədə Sizin fikirlərinizi eşidək. Çünki bu forum yalnız iqtisadi önəm kəsb etmir. Burada siyasi məsələlər, sosial, hətta ətraf mühit məsələləri müzakirə olunur. Ümumiyyətlə, illik toplantı Azərbaycan üçün nə ilə yadda qaldı və hansı dividendlərdən xəbər verir?

– Doğrudan da, ötən heftənin ən mühüm hadisəsi Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunun Davos şəhərində keçirilən illik toplantısında iştirakı oldu. Bildiyiniz kimi, əsas Klaus Şvab tərəfindən 1971-ci ildə qoyulmuş Davos İqtisadi Forumu 1973-cü ilədək əsasən iqtisadi məsələlərin müzakirə olunduğu platforma kimi fəaliyyət göstərirdi. Bu il 49-cu dəfə keçirilən Dünya İqtisadi Forumuna 1973-cü ildən bəri siyasətçilərin də qoşulması ilə onun mahiyyəti və əhatə dairəsi əhəmiyyətli dərəcədə genişləni

Her il dünyanın 70-dən çox dövlət və hökumət başçısının, 150-dən çox dövlətin nümayəndəsinin, 1000-dən çox dünya əhəmiyyətli şirkətin, 3000-dən çox insanın iştirak etdiyi bu forum dünyada global miqyasda siyasi, iqtisadi, ətraf mühit, gender və dünyanın gələcək inkişafını müəyyənləşdirən bütün digər istiqamətlər üzrə sərbəst və inklüziv müzakirələri təşkil edən ən böyük platformadır.

formadır. Əlbəttə, dövlətimizin başçısının bu forumda iştirakı Azərbaycanın həm regional miqyasda, həm də dünya miqyasında artan rolunun və Prezident İlham Əliyevin şəxsinə yitirilən diqqətin bariz nümunəsidir. Prezidentimizin forum çərçivəsində keçirdiyi görüşlər, orada səslənən fikirlər bunu deməyə əsas verir.

– Forumla bağlı bir çox mühüm məqamlar diqqəti cəlb edir. 49-cu Davos Dünya İqtisadi Forumunda müzakirə olunan əsas məsələlərdən biri, bəlkə də birincisi dollar ifadəsində dünyanın ən böyük layihəsi sayılan "Bir kəmə, bir yol" təşəbbüsü ilə bağlı sessiya idi. Dünyanın 70-ə yaxın ölkəsinin dövlət və hökumət başçılarının məhz Prezident İlham Əliyev həmin sessiyada iştirak ilə bağlı dəvət alır və ilk söz də Prezidentimizə verilir. Bu faktın özü nəyi deməyə əsas verir və hansı nüanslar bu realığı ortaya qoyur?

– Maraqlı sualdır. Bu sualın cavabına keçməzdən əvvəl bildirim ki, Davos İqtisadi Forumu iki əsas istiqamətlə fərqlənir. Birincisi, bu İqtisadi Forum müstəqil platformadır. O, dünya trendlərini – həm siyasətdə, həm iqtisadiyyatda, həm də digər sahələrdə dünya trendlərini müəyyənləşdirən inklüziv bir platforma olmaqla yanaşı, ikitərəfli görüşlərin keçirilməsi, ən yaxşı təcrübənin paylaşılması və gələcək inkişaf üçün hər kəsin baxışlarını əks etdirən müzakirələrin aparılması üçün çox müntəzər şərait yaradır.

Davos İqtisadi Forumunun hər il əsas mövzusu olur. Bu il forumun əsas mövzusu "Qloballaşma 4.0: Dördüncü sənaye inqilabı dövründə global arxitekturanın formalaşması"

idi. Keçirilən çoxsaylı görüşlərdə əsas mövzu məhz qloballaşma – dördüncü sənaye inqilabı şəraitində ölkələrin öz gələcəklərini müəyyənləşdirməsi üçün həm iqtisadi, həm siyasi, ətraf mühit və digər məsələləri özündə ehtiva edən bir siyasətin formalaşmasını təşkil etmək oldu.

Bir arayıq təqdim edim: Prezidentin builki Davos səfəri onun ümumi say etibarilə 13-cü səfəri idi və bu 13 il ərzində Prezident İlham Əliyev 202 görüş keçirib (bu görüşlərin 55-i bilavasitə dövlət və hökumət başçıları ilə olub), 28 sessiyada iştirak edib, müxtəlif kütləvi informasiya vasitələrinə 9 dəfə müsahibə verib. Davos builki səfəri çərçivəsində Azərbaycan Prezidenti 3-ü dövlət və hökumət başçıları ilə olmaqla, 19 görüş keçirib, Rusiyanın "Rossiya 1" və Çinin "China Global Television Network" telekanallarına müsahibələr verib, həmçinin "Bir kəmə, bir yol" təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxış" adlı sessiyada iştirak edib. Bu sessiya, demək olar, Davos İqtisadi Forumunun ən mühüm sessiyalarından biri idi. Çünki bu təşəbbüs dünyanın ümumi daxili məhsulunun 30 faizini, dünya əhalisinin 62 faizini təşkil edən bir coğrafiyanın Çin ilə siyasi-iqtisadi və maliyyə əlaqələrinin genişləndirilməsi nəzərdə tutur. Bildiyiniz kimi, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan "Bir kəmə, bir yol" layihəsinə ən çox töhfə verən dövlətlərdən biridir. Qeyd edim ki, "Bir kəmə, bir yol" layihəsində "bir kəmə" dedikdə, Çindən dünyanın müxtəlif istiqamətlərinə gedən quru yolu nəzərdə tutulur və Azərbaycan da həmin yolun üzərində yerləşir. "Bir yol" isə Çini müxtəlif dövlətlərlə birləşdirən dəniz yollarını nəzərdə tutur. Azərbaycan Prezidentinin bu sessiyaya dəvət olunması və ilk sözü onə verilməsi təsadüfi deyildi. Çünki Azərbaycan azsaylı ölkələrdəndir ki, öz maliyyə gücü ilə infrastrukturaya əhəmiyyətli investisiyalar yatırmaqla, qitələrin birləşdirilməsində çox mühüm rol oynayır.

(ardı 2-ci səhifədə)



Paşinyan üçün yeni başağrısı, yaxud komandasının naşı bəyanatları...

» 3



Elxan ƏLƏSGƏROV: Rusiya və Azərbaycan beynəlxalq təşkilatların qərarlarının reallaşdırılmasında maraqlıdır

» 4



Almaniya Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir

» 5



Beş nüvə dövləti Pekində görüş keçirib

» 8

(əvvəli 1-ci səhifədə)

– **Natiq müəllim, suallarımız kifayət qədər çoxdur, çünki Davos-da çox önəmli görüşlər keçirildi, mühüm məsələlər müzakirə edildi. Ən əsası Azərbaycan növbəti dəfə global platformada konkret layihələrlə təqdim olundu. Siz çox önəmli məqamlara toxundunuz ki, məhz bu layihələrin mövcudluğu supergüclərdə və önəmli təşkilatlarda bir dövlət kimi Azərbaycana maraq yaradır. Elə dövlətimizin başçısının keçirdiyi görüşlərdən biri də Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə oldu və həmin görüş əsnasında Dördüncü Sənaye İnqilabı Mərkəzi ilə Azərbaycan arasında ilk dəfə olaraq əməkdaşlığın təməli qoyuldu. Ümumiyyətlə, Dördüncü Sənaye İnqilabı nədir? İstərdik bunun mahiyyətinə varaq. Dövlətimizin başçısının iştirakı ilə keçirilən bu görüşdə səslənən fikirlər, eləcə də bu sənaye inqilabının qarşıya qoyduğu əsas hədəflər nədən ibarətdir? Bu görüş Azərbaycanı nə kimi dividendlər vad edir?**

– Bəli, xüsusilə Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşən Ələt qəsəbəsində Xəzər dənizinin ən böyük limanının tikintisi, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası, eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizi üzərində infrastrukturun yaradılması və bütün bu infrastruktur layihələrinin Azərbaycan Prezidentinin bilavasitə təşəbbüsü ilə, eyni zamanda, Azərbaycanın maliyyə vəsaitləri hesabına formalaşması, təbii ki, dünyanın diqqətini çəkmə amillərindən idi. İlk baxışda kiçik görünən bu layihə Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində dünyanın nəhəng ölkələrini və maliyyə institutlarını bu layihənin ətrafında birləşdirməyə imkan verdi. Yəni, əslində, Azərbaycan kiçik bir ölkə olsa da, dövlətimizin başçısının səyləri bunu bizim üçün bir fürsətə, imkana çevirdi ki, nəticədə, böyük ölkələr bu nəqliyyat xəbının ətrafında birləşməklə “Bir kəmar, bir yol” layihəsinə, eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafına öz töhfələrini verdilər.

– **Ümumiyyətlə, müasir texnologiyalardan ən çox inkişaf etmiş ölkələr yararlanırlar. Ən yeni nanotexnologiyalar iqtisadiyyata iqtisadi baxımdan özünü doğrultmuş və biləcəkləri buna imkan verən ölkələr cəlb edirlər. Hər ölkənin qarşıya qoyulan hədəfləri var. Siz də qeyd edirsiniz – beşinci sənaye inqilabı, altıncı sənaye inqilabı – hər birinin öz hədəfləri var. Qarşıya qoyulan konkret tələblər var və hansı ölkə bu tələblərə cavab vermirsə, o zaman əlbəttə ki, həmin ölkə ilə danışıqlar aparılır. Deməli, bu, artıq beynəlxalq miqyasda Azərbaycan iqtisadiyyatının inkişafına verilən dəstək və eləcə də bu inkişafın etiraf olunmasıdır. “Doing Business” hesabatında da Azərbaycan 32 pillə irəliləyərək 57-ci yerdən 25-ci yera yüksəldi. Elə bu faktın özü də ölkəmizə olan marağı ifadə edir.**

– Tamamilə doğrudur. Azərbaycan Prezidenti Davos İqtisadi Forumundakı çıxışlarında da bunu qeyd edib. Mən bir faktı da deyim ki, Dördüncü Sənaye İnqilabı Mərkəzi ilə əməkdaşlıq etmək istəyən ölkələrin coğrafiyası həddindən artıq genişdir və hər bir ölkə San-Fransisko şəhərində öz təqdimatını, bu məsələlərə öz baxışını və dövlətin bu sahədə apardığı siyasəti təqdim edir. Bizim ölkəmizin də orada təqdimatı keçirildi. Bütövlükdə, dövlətimizin başçısı tərəfindən həyata keçirilən islahatlar həmin təqdimatın iştirakçıları tərəfindən çox yüksək dəyərləndirildi. Biz cənab İlham Əliyevin prezident olduğu son 15 il diqqət yetirəsək, istənilən dövrdən 3 il, 5 il əvvəllə müqayisə aparsaq, hər 3-5 ildə çox əhəmiyyətli irəliləyişlərin baş verdiyinin şahidi olarıq. Prezident İlham Əliyevin həyata keçirdiyi davamlı islahatlar, innovativ və digər həllər istiqamətində atdığı addımlar Azərbaycanın inkişafını, sözsüz ki, həm də qeyd etdiyiniz kimi, təbii ki, “Doing Business” hesabatında da öz əksini tapır. Bu məsələ dövlətimizin başçısının ikitərəfli görüşlərində xüsusilə vurğulanırdı. “Doing Business” hesabatında Azərbaycanın birdən-birə 32 pillə irəliləyərək 25-ci yərə çıxması iştirakçıların, demək olar, hamısı tərəfindən çox yüksək dəyərləndirilib. Dünya Bankı Qrupunun baş icraçı direktoru xanım Kristalina Georgiyeva cənab Prezidentlə görüşdə belə bir siçrayışın “Doing Business” hesabatı tarixində bir ilk olduğunu söylədi. Burada bir həşiyəni qeyd edim. Azərbaycanın dövlət və hökumət qurumları “Doing Business” hesabatı ilə daim məşğul olurlar. Keçən il Prezident İlham Əliyev şəxsən özü “Doing Business” hesabatının metodologiyasına qədər maraqlandı, toplantılar keçirdi. Bildiyiniz kimi, Baş nazirin birinci müavini Yaqub Eyyubovun rəhbərliyi ilə xüsusi komissiya yaradıldı və

müxtəlif qurumların 116 nümayəndəsi sistemli olaraq dövlətimizin başçısının tövsiyələri əsasında bu hesabat üzrə Azərbaycanın atmalı olduğu addımlar, eyni zamanda, həyata keçirməli olduğu islahatlar üzərində işləməyə başladı. Cənab Prezident o zaman qeyd edirdi ki, əgər biz hər hansı bir istiqamətdə irəli getmək istəyiriksə, bizim aydın baxışımız olmalıdır, proqramımız olmalıdır və onu həyata keçirəcək komandamız olmalıdır. Məhz dövlət başçısının bilavasitə iştirakı ilə, prosesi artıq özünün göstərdiyi istiqamətdə davam etdirməsi ilə, səmimi desəm,

Dördüncü Sənaye İnqilabı artıq rəqəmsal iqtisadiyyata doğru atılan ən böyük addımdır. Davosda artıq Beşinci Sənaye İnqilabının ilk sədəları, ilkin istiqamətləri səslənir, bununla bağlı çox mühüm təqdimatlar keçirildi. Davosun builki formatının daha çox texnoloji istiqamətə yönəlməsi dövlətimizin başçısının görüşlərində və cənab Prezidentin şəxsinə olan maraqda da özünü bilavasitə əks etdirirdi.

– **Azərbaycan Prezidenti çox önəmli şirkətlərin rəhbərləri, icraçı direktorları ilə görüşdü. Bu görüşlərə, məsələn, “Visa”, “CISCO” rəhbərləri ilə görüşlər aidirdi.**



Natiq Əmirov: Davos görüşləri dünyanın Azərbaycana və Prezident İlham Əliyevin siyasətinə artan marağından xəbər verir

Azərbaycan bizim də gözləmədiyimiz bir səviyyədə irəliləyiş doğru mühüm addımlar atdı. Bu, görüşlərdə iştirakçıların hamısı tərəfindən qeyd olunurdu. Bu nəticələr Azərbaycanı diqqət və marağı artımaqda, eyni zamanda, investisiyalar gətirməkdə davam edir.

Ümumiyyətlə, qeyd edim ki, builki Davos Forumu daha çox texnologiyaların – Dördüncü Sənaye İnqilabına aid olan texnologiyaların önə çıxması ilə əvvəlki illərdən fərqlənirdi. Siz tamamilə doğru dediniz ki, Prezident İlham Əliyevin Borge Brende ilə görüşündə Azərbaycanla Dünya İqtisadi Forumu arasında əməkdaşlıq sazişinin mübadiləsi baş verib. Azərbaycan Dördüncü Sənaye İnqilabı Mərkəzi ilə əməkdaşlıq sazişi imzalamaqla iqtisadiyyatın inkişafına verilən dəstək və eləcə də bu inkişafın etiraf olunmasıdır. “Doing Business” hesabatında da Azərbaycan 32 pillə irəliləyərək 57-ci yerdən 25-ci yera yüksəldi. Elə bu faktın özü də ölkəmizə olan marağı ifadə edir.

– Tamamilə doğrudur. Azərbaycan Prezidenti Davos İqtisadi Forumundakı çıxışlarında da bunu qeyd edib. Mən bir faktı da deyim ki, Dördüncü Sənaye İnqilabı Mərkəzi ilə əməkdaşlıq etmək istəyən ölkələrin coğrafiyası həddindən artıq genişdir və hər bir ölkə San-Fransisko şəhərində öz təqdimatını, bu məsələlərə öz baxışını və dövlətin bu sahədə apardığı siyasəti təqdim edir. Bizim ölkəmizin də orada təqdimatı keçirildi. Bütövlükdə, dövlətimizin başçısı tərəfindən həyata keçirilən islahatlar həmin təqdimatın iştirakçıları tərəfindən çox yüksək dəyərləndirildi. Biz cənab İlham Əliyevin prezident olduğu son 15 il diqqət yetirəsək, istənilən dövrdən 3 il, 5 il əvvəllə müqayisə aparsaq, hər 3-5 ildə çox əhəmiyyətli irəliləyişlərin baş verdiyinin şahidi olarıq. Prezident İlham Əliyevin həyata keçirdiyi davamlı islahatlar, innovativ və digər həllər istiqamətində atdığı addımlar Azərbaycanın inkişafını, sözsüz ki, həm də qeyd etdiyiniz kimi, təbii ki, “Doing Business” hesabatında da öz əksini tapır. Bu məsələ dövlətimizin başçısının ikitərəfli görüşlərində xüsusilə vurğulanırdı. “Doing Business” hesabatında Azərbaycanın birdən-birə 32 pillə irəliləyərək 25-ci yərə çıxması iştirakçıların, demək olar, hamısı tərəfindən çox yüksək dəyərləndirilib. Dünya Bankı Qrupunun baş icraçı direktoru xanım Kristalina Georgiyeva cənab Prezidentlə görüşdə belə bir siçrayışın “Doing Business” hesabatı tarixində bir ilk olduğunu söylədi. Burada bir həşiyəni qeyd edim. Azərbaycanın dövlət və hökumət qurumları “Doing Business” hesabatı ilə daim məşğul olurlar. Keçən il Prezident İlham Əliyev şəxsən özü “Doing Business” hesabatının metodologiyasına qədər maraqlandı, toplantılar keçirdi. Bildiyiniz kimi, Baş nazirin birinci müavini Yaqub Eyyubovun rəhbərliyi ilə xüsusi komissiya yaradıldı və

Həmin şirkətlərin global miqyasda nüfuzu barədə nə demək olar? Bu şirkətlərlə əməkdaşlıq hansı perspektivlər vad edir? Xüsusən nəzərə almaq lazımdır ki, həmin şirkətlərin rəhbərləri məhz özləri Azərbaycan Prezidenti ilə görüşə can atırdılar, bu görüşlər onların təşəbbüsü ilə keçirilib.

– Qeyd edim ki, təkcə həmin şirkət rəhbərləri ilə görüşlər deyil, ümumiyyətlə Davos şəhərində cənab Prezidentin keçirdiyi bütün görüşlər qarşı tərəflərin təşəbbüsü və müdaciəti əsasında təşkil edilib. Davosda dövlətimizin başçısını müşayiət edən bir heyət üzvü kimi bizim qarşımızda duran ən böyük çətinlik cənab Prezidentin vaxt qrafikinin məhduud olması səbəbindən dünyada çox böyük hörmət, nüfuz sahibi olan şirkətlərə, siyasətçilərə “yox” demək idi. Yəni, haqiqətən onlara “cənab Prezidentin qrafiki məhduddur, sizinlə görüşmək imkanı yoxdur” demək bizim üçün olduqca çətin idi. Bəlkə də Azərbaycan nümayəndə heyəti yeganə nümayəndə heyəti idi ki, şəhər saat 7-də bizim Prezidentin birinci görüşü olurdu. İştirakçılar şəhər saat 7-də çatdıra bilmədiklərini deyəndə biz düşü-nürdük ki, cənab Prezident onlara iş qrafikinə gərginliyi ilə əlaqədar bizi şərh, açıqlama verir. Amma o deyirdi ki, “bizim Vətənimizdə saat 10-ducə və bizim üçün normal iş vaxtıdır. Kim bizimlə görüşmək istəyirsə, bu vaxt gəlməlidir”. Haqiqətən də Prezident İlham Əliyevlə görüşmək, onunla müzakirə aparmaq istəyən həm rəsmi dövlət nümayəndələrinin, həm də qlobal şirkət rəhbərlərinin sayı həddindən artıq çox idi və dövlətimizin başçısı vaxt məhduduyutü səbəbindən onların bəzilərini ilə görüşə bilmirdi.

Ümumilikdə, Davos görüşləri bu il əsasən iki istiqaməti əhatə edirdi. Birincisi, bilirsiniz ki, bizim ənənəvi nəft sənayemizi, bu sahədə ənənəvi tərəfdaşlarımız var. Cənab Prezident də onların müdaciəti əsasında, həm “BP” şirkətinin rəhbəri Robert Daddi, həm “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov, həm “Total” “Axeport-az”, Rəqəmsal Ticarət Qovşağı və digər bu kimi həllər mövcuddur və onlar Dördüncü Sənaye İnqilabı Mərkəzi ilə çox sıx əməkdaşlıq edirlər. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə nümayəndə heyəti San-Fransisko şəhərində Azərbaycanın rəqəmsal imkanları, Dördüncü Sənaye İnqilabına verə biləcəyi töhfələr və Azərbaycan Dördüncü Sənaye İnqilabı Mərkəzi ilə əməkdaşlıq imkanlarına dair təqdimat keçirərək bütün bu məsələlər qiymətləndirilib, tərəfdaş kimi məhz Azərbaycan Respublikası seçilib.

istiqamət Prezident İlham Əliyevin keçirdiyi siyasi əhəmiyyətli görüşləri idi ki, bu sırada Borge Brende, eyni zamanda, İsveçrə Konfederasiyasının Prezidenti Ueli Maurer, Gürcüstanın Baş naziri Baxtadze və Ermənistanın Baş naziri ilə olan görüşləri qeyd edə bilərik.

Borge Brende ilə görüşü xüsusi vurğulamaq istərdim. Bu görüş əsas etibarilə regional iqtisadi siyasət və regionun ətrafında olan yaxın qonşuların iqtisadi münasibətləri, habelə siyasi münasibətləri ilə bağlı cənab Prezidentin baxışlarını və mövqeyini öyrənmək, eyni zamanda,

Dünyada bu problemlərlə yaşayan nəhəng ölkələrlə və qonşularımızla məhrəban, qarşılıqlı əməkdaşlıq mühitini necə formalaşdırma bilmişiniz? Ən önəmli daha bir faktı qeyd edirdilər ki, bütün bu münasibətlər çərçivəsində Azərbaycan dövlətinin, Azərbaycan xalqının maraqları ən yüksək səviyyədə qorunur. Həm kuluarlarda, həm də rəsmi görüşlərdə Prezident İlham Əliyevə bu sual mütləq verilir.

– **Dünyanın ən böyük maliyyə qurumlarını nə maraqlandırır? Sabitlik. İnvestisiya hansı ölkəyə qoyulur? Sabitlik olan ölkəyə.**

– Sabitlik mütləq şərtdir ki, investisiyalar gəlsin. Çünki investisiya ürək olur. İnvestisiya özünə rahat, sabit, gələcəyi proqnozlaşdırıla bilən yerlər tapır. Bu görüşlərdə Prezidentimizə verilən suallardan biri də bu olurdu.

Borge ilə görüşdən sonra Prezident İlham Əliyev qeyri-nəft sektoruna aid şirkətlərin nümayəndələri ilə görüşməyə başladı. İlk görüşlərdən biri Dünya Bankı Qrupunun icraçı direktoru Kristalina Georgiyeva ilə oldu. Xanım Georgiyeva Azərbaycan haqqında çox xoş sözlər dedi. Azərbaycan Prezidentinin həyata keçirdiyi islahatların onların gözləntilərini aşdığını və Azərbaycanın əldə etdiyi nailiyyətlərin doğrudan da dünya iqtisadi məkanı üçün bir nümunə olduğunu vurğuladı. O, yenidən “Doing Business” hesabatını qeyd edərək, Azərbaycanın uğurlarının bugünkü kəsməkəşli dünyada bilavasitə dövlət başçısının iradəsi hesabına baş verdiyini və bunun onlarda xüsusi sevincə yaratdığını bildirdi. Eyni zamanda, xanım Georgiyeva xatırlatdı ki, 20

il bundan əvvəl Azərbaycan Dünya Bankından yardım alan ölkələrdən biri idi. Haqiqətən də 1990-cı illərin sonlarında Dünya Bankı Azərbaycana müəyyən layihələrin həyata keçirilməsində kömək edirdi. O dövrdə dünyada bir çox ölkə Dünya Bankından yardım alırdı. Xanım Georgiyeva bizim bilmədiyimiz maraqlı bir faktı əlavə etdi ki, həmin çoxsaylı dövlətlərdən yalnız bir neçəsi öz iqtisadi müstəqilliyini təmin etmək üçün iqtisadiyyatlarını artıra bildi və bu gün Dünya Bankının yardımına ehtiyac olmadan ayaq üstündə duran dövlətlərə çevrildilər. O, bu ölkələrin sırasında Çini, Hindistanı, İndoneziyanı və Azərbaycanı xüsusilə qeyd etdi. Təklif etdi ki, Azərbaycan da Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyasının xətti ilə artıq dünyaya yardım edən bir dövlətə çevrilə bilər. Bu, dünyada nadir iqtisadi transformasiyalardandır ki, 20 il ərzində bir dövlət yardım alan dövlətdən donor dövlətə çevrilsin, özü investisiya yətersin, Dünya Bankının xətti ilə həmin layihələrdə iştirak etsin. Kristalina Georgiyeva bildirdi ki, bu, Azərbaycanın əldə etdiyi uğurların dünyaya miqyasında tanınması, dünya tərəfindən qəbul edilməsi deməkdir. Eyni zamanda, artıq Azərbaycanın Dünya Bankı Qrupuna daxil olan həm Beynəlxalq Maliyyə Korporasiyasında, həm də Beynəlxalq Yenidənqurma və İnkişaf Bankında öz səhmlərini hətta artırmasının vaxtı çatdığını, bununla Azərbaycanın Dünya Bankının investisiyalarında, qurumun həyata keçirdiyi siyasətdə rolunun artırılması zamanının gəldiyini bildirdi və Prezident İlham Əliyevdən bu proseslərdə diqqət yetirməsini xahiş etdi.

Daha sonra dövlətimizin başçısı “CISCO” şirkətinin vitse-prezidenti və satış rəhbəri xanım Gerri Elliott ilə görüşdü. “CISCO” illik dövriyyəsi təqribən 50 milyard dollara yaxın olan nəhəng bir şirkətdir və 74 mindən çox əməkdaşı öz sıralarında birləşdirir. Bu şirkət texnoloji və rəqəmsal həllərin həm iqtisadiyyatın ayrı-ayrı sahələrində, həm də sosial həyatda tətbiqini təmin edən şirkətlərdən biridir. Çox səmimi və maraqlı atmosferdə keçən görüşdə xanım Elliott belə bir sual verdi. Dedi ki, mən bu sualə özümə ilk dəfə verirdim ki, uğur qazanılması üçün nələr lazımdır. Mən özlüyümdə belə qənaətə gəlmişəm ki, uğurun qazanılması üçün üç əsas prinsip lazımdır. Birincisi, bu uğuru təmin edəcək lider, ikincisi, bu liderin həm orta, həm də uzunmüddətli aydın və gələcəyə yönəlmə baxışının, fəaliyyət proqramının, strategiyasının olması, üçüncüsü, həmin baxışları, strategiyaları həyata keçirəcək bir komandanı

formalaşdırmaq bacarığının olmasıdır. O əlavə etdi ki, “cənab Prezident, mən bunların hər üçünü Sizdə görəndən sonra Azərbaycanın əldə etdiyi uğurların nəyə söykədiyini bir daha müşahidə etmiş oldum”. Prezident İlham Əliyev də qarşılığında dedi ki, Azərbaycanın əldə etdiyi bütün uğurların, ümumiyyətlə Azərbaycanın dövlət siyasətinin mənbəyində xalq durur. Biz xalqa xidmət etməklə, bir siyasətçi olaraq xalqın mənafeyinə, rifahına xidmət etməklə xalqdan bu mandatı əldə etmişik və bizim əsas komandamız da Azərbaycan xalqıdır. Azərbaycan xalqı Azərbaycan iqtidarını dəstəkləyir, Azərbaycan Prezidentinin fəaliyyətini dəstəkləyir.

Dövlətimizin başçısının siyasəti də bu istiqamətə yönəldilib.

– **Natiq müəllim, keçirilən görüşlərdə diqqəti cəlb edən ən mühüm məqamlardan biri, Sizin də qeyd etdiyiniz kimi, müxtəlif ölkələrin dövlət və hökumət başçıları və aparıcı şirkətlərin rəhbərlərinin Azərbaycanla bu gün aparılan islahatlar, həyata keçirilən kompleks tədbirlər, infrastruktur quruculuğu və əldə olunan nəticələrlə bağlı səsləndirdiyi fikirlər idi. Yəni, bunu artıq biz demirik. Bu gün Azərbaycan haradan-haraya gəlib çıxıb, nə kimi inkişaf yolu keçib, bu-günkü müasir Azərbaycanın inkişaf göstəriciləri necədir? Bunu dünyanın aparıcı şirkətləri və nüfuzlu dövlət xadimləri etiraf edirlər.**

– Tamamilə doğrudur. “Visa” şirkəti cənab Prezidentlə görüş xahiş etmişdi. Bu şirkət plastik kart infrastrukturunu və maliyyə xidmətləri sahəsində dünyanın ən nəhəng şirkətlərindən biridir. Şirkətin illik dövriyyəsi

təqribən 25 milyard avroya yaxındır. Eyni zamanda, “Visa” öz sıralarında 16 mindən çox əməkdaşı birləşdirir. Şirkət Azərbaycanda da çox geniş kart şəbəkəsinə malikdir. Azərbaycanda mövcud olan bank kartlarının, kredit və debet kartlarının 46,5 faizi bu şirkətə məxsusdur. Ölkəmizdə bank sektorunun, maliyyə xidmətlərinin inkişafında “Visa” şirkətinin çox böyük rolu, əhəmiyyəti var. Şirkətin prezidenti Rayan Maklneiri Prezident İlham Əliyevlə görüşdə bildirdi ki, əslində, bu il onun Davosda gəlməsinin kökündə cənab Prezidentlə görüş niyyəti var idi. O, “Doing Business” hesabatının nəticələri ilə tanış olandan sonra, sözlər yaxşı mənasında, bir sevincə yaşadığını və onda bu qələbələrini müəllifi olan Azərbaycan Prezidenti ilə görüşmə arzusu yarandığını bildirdi. Qeyd etdi ki, Azərbaycan iqtisadiyyatını və cənab Prezidentin siyasətini təhlil edərkən Azərbaycanda rəqəmsal iqtisadiyyatın və ümumiyyətlə, Dördüncü Sənaye İnqilabından irəli gələn tələblərin çox geniş həll variantlarının və potensialın olduğunu, bu potensialın reallaşdırılması üçün çox yaxşı sabitliyin, maliyyə imkanlarının və ölkə Prezidentinin güclü iradəsinin mövcudluğunu gördü. Müzakirələr zamanı o, Azərbaycan iqtisadiyyatının transformasiyaya, rəqəmsal iqtisadiyyata, beşinci sənaye inqilabı istiqamətində həll variantlarının işlənilməsinə hazırlandığını qeyd etdi. Maklneiri bildirdi ki, “Visa” şirkəti Azərbaycan Prezidentinin həyata keçirdiyi islahatlarda, iqtisadi siyasətdə, layihələrdə iştirak etməyə hər zaman hazırdır və dəstəkləməkdə davam edəcək.

Bir məqamı da qeyd edim ki, bundan əvvəlki görüşdə “CISCO” şirkətinin nümayəndəsi Azərbaycan iqtisadiyyatının çox geniş təhlilini vermişdi. Çox maraqlıdır ki, o, öz təhlilində ölkəmizin ədliyyə və məhkəmə sistemində baş verən rəqəmsallaşmanı, burada elektron xidmətlərin, elektron məhkəmə sisteminin qurulmasını xüsusilə vurğulamışdı. Bir neçə gün əvvəl “İqtisadi azadlıq 2019” hesabatı dərcə olundu və mən gördüm ki, “CISCO” şirkətinin vitse-prezidentinin söylədiyi fikirlər “İqtisadi azadlıq 2019” indeksində də öz əksini tapıb. Bu, tamamilə yeni dərcə olunan indeksdir. Burada bizim mövqeyimiz birdən-birə 7 pillə irəliləyib. Bu irəliləyişin kökündə isə çox maraqlı faktorlar durur. Mən ölkəmizin hansı istiqamətlər üzrə irəlilədiyini müəyyən etmək üçün altı indikatorları təhlil etdim. Ən maraqlı cəhətlərdən biri odur ki, Azərbaycanın mövqeyi müliyyəti hüquqlarının qorunması istiqaməti üzrə yüksəlib və ən böyük irəliləyişimiz

məhkəmələrin səmərəliliyinin artırılması, eləcə də hökumətin bütövlüyü istiqamətindədir. Hökumətin bütövlüyünün ölcüsü onun xalqa verdiyi vədlər, həyata keçirdiyi siyasət və həmin siyasətin nə dərəcədə ardıcıl həyata keçirilməsidir. Bu indeks üzrə bizim mövqeyimizdə mühüm irəliləyiş olub. Hökumət xərcləri indeksində də mövqeyimiz irəliləyib və əlavə olaraq bildirirəm ki, bu indeksdə biz, nəhayət, investisiya azadlığı altı indikatoruna görə də irəliləyişə nail ola bilmişik.

– **Natiq müəllim, bir qədər öncə də qeyd edtiniz ki, Azərbaycan Prezidenti Dünya İqtisadi Forumu çərçivəsində global miqyasda nüfuzu ilə seçilən 15 şirkətin icraçı direktoru, rəhbər heyəti ilə görüşlər keçirib. Bu şirkətlər kifayət qədər nüfuzlu və beynəlxalq maliyyə sektorunda öz çəkisi ilə seçilən şirkətlərdir. Onlar bir çox başqa ölkələrə deyil, məhz Azərbaycana maraq göstərirlər. Bu şirkətlərin rəhbərləri Prezident İlham Əliyevlə görüşməyə can atır və Azərbaycanla iqtisadi münasibətləri, neft və qeyri-neft sektorunda əməkdaşlığı dərinləşdirməkdə maraqlılırlar. Bu faktın özü bir çox mətləblərdən xəbər verir.**

– Tamamilə doğrudur. Bu şirkətlər öz sahələri üzrə dünya iqtisadi məkanında drayver rolunda çıxış edən şirkətlərdir. Yəni, bu şirkətlər qaydalar müəyyənləşdirir, dünya iqtisadiyyatının öz sahələri üzrə istiqamətini müəyyənləşdirir. Buraya “Microsoft”, “CISCO”, “Visa” və digər innovativ şirkətləri aid etmək olar. Onunlar Azərbaycan Prezidentinin ətrafında toplaşmasının, dövlətimizin başçısı ilə görüşməyə hədsiz marağının əsasında onun həyata keçirdiyi iqtisadi siyasət durur. Bir qədər əvvəl dediyimiz kimi, Prezident İlham Əliyevlə onların çox isti və çox məhsuldar görüşləri oldu. Bütövlükdə, görüşlərin mahiyyətində Dördüncü Sənaye İnqilabından artıq beşinci sənaye inqilabına, “artificial intelligence”, yəni sənayedə süni intellektin dominant rol oynayaacağı bir istiqamətə gətməyimiz dayanır. Bu şirkətlərlə məsləhətləşmələrdə, bütövlükdə Azərbaycan Prezidentinin iştirak etdiyi müzakirələrdə belə bir qənaət hasil olurdur ki, artıq dövlətlər elmi dairələri, biznes və hökumət dairələrini və bu cür texnoloji şirkətləri bir yərə toplaşdıraraq beşinci sənaye inqilabına, yəni, süni intellektin dominantlıq edəcəyi bir dövərə hazırlaşmağa istiqamət götürməlidir. Müzakirələr zamanı aydın olurdur ki, çox qısa bir müddətdən sonra, bəlkə 5-10 ildən, 15 ildən sonra bu gün bizim tanıdığımız, bildiyimiz peşəkarların əksəriyyəti yoxa çıxacaq, onlara ehtiyac qalmayacaq. Bas artan əhalini, artan iqtisadiyyatı, insanların rifah halını hansı yolla təmin etmək olar? Orada Prezident İlham Əliyev çox doğru olaraq vurğuladı və şirkət rəhbərləri tərəfindən də qeyd edildi ki, artıq insanlar yeni peşələrə hazırlayan strategiyalar müəyyənləşdirilməlidir. Süni intellektin dominant rol oynayaacağı dövrdə insanların peşəsinin, ixtisasının necə dəyişəcəyi, öz əmək fəaliyyətini hansı şəraitdə davam etdirəcəyi istiqamətində indidən çalışmaq lazımdır.

Söhbətimizin əvvəlində dediyim kimi, Davos İqtisadi Forumunun builki toplantısında məhz süni intellekt dövrünə hazırlıq. Dördüncü Sənaye İnqilabının nəticəsi olan qloballaşmadan maksimum faydalanmaq və bütün bu mürəkkəblilik, çətinliklər zəminində ölkələrin firavanlığını, sabitliyini, iqtisadi və siyasi təhlükəsizliyini qorumaq dövlətlər qarşısında duran ən böyük çağırışdır və Prezidentimizlə keçirilən görüşlərdə də bu məsələlər barədə ətraflı müzakirələr aparıldı. Bu şirkətlərin marağının kökündə duran ən mühüm məsələlərdən biri Azərbaycanın bütün iqtisadi göstəricilərinin müasir dünyada üstün və çox innovativ inkişafı meyllili olması idi. Bir faktı yenidən qeyd edim ki, “İqtisadi azadlıq 2019” indeksində Azərbaycan investisiyaların azadlığı altı indikatoruna görə də irəliləməyə nail olub və bu da “Doing Business” hesabatında, bu hesabat üzrə ölkəmizin göstəriciləri ilə Prezident İlham Əliyevin apardığı siyasətdən irəli gəlir. “Doing Business” göstəricisinə görə bu gün biz bütün BRICS ölkələrini, Müstəqil Dövlətlər Birliyi ölkələrini, eləcə də bir çox Avropa ölkələrini qabaqlayıırıq. Eyni zamanda, Azərbaycan dünyada cəmi üç-dörd ölkədən biridir ki, son 15-20 ildə adambaşına düşən sərvəti iki dəfədən çox artırıb. Bu nailiyyət dövlət və xalq, iqtidar və xalq birliyi-nin, vətəndəşinin sayəsində əldə olunub. Prezidentimizə sual verildənə ki, Siz bu sabitliyə necə nail olursunuz, dövlətimizin başçısı deyirdi ki, bizim fəaliyyətimizin kökündə Azərbaycan xalqı dayanır, onun rifahı və xoşbəxt yaşaması dayanır və biz də bütün fəaliyyətimizi xalqımızın firavanlığına, dövlətimizin sabitliyinə və inkişafına yönəldirik. Bu, bizim uğurlarımızdır, bu, bizim uğurlarımızın kökündə duran əsas amildir.

Dövlətimiz şəhid ailələrinə xüsusi diqqət və qayğı ilə yanaşır

□ **Prezidentin bir neçə gün əvvəl şəhid ailələri ilə bağlı imzaladığı fərmanı çox yüksək qiymətləndirirəm və hesab edirəm ki, bu, yeni başlayan ilin ən mühüm hadisəsidir. Ölkə başçısı humanist və ədalətli bir addım ataraq, daha 3 minə yaxın şəhid ailəsinin hüquqlarının bərpa olunması və 461 şəhid polislin vərəsələrinə birdefəlik 11 min manat yardımın verilməsinə dair fərman imzaladı.**



Prezident sözügedən məsələyə dair araşdırmalarla bağlı göstəriş verdikdən və araşdırmalar tez bir zamanda başa çatdıqdan sonra çox ədalətli bir addım atdı. Yeni fərman sözün əsl mənasında böyük əks-səda doğurdu. Dövlət başçısı çox yaxşı başa düşür ki, şəhid ailələri cəmiyyətin həssas kateqoriyasıdır və bu ailələr oğullarını, həyat yoldaşlarını Vətən uğrunda qurban veriblər. Ona görə də ölkə başçısı bu kateqoriyadan olan insanlara artıq

dərəcədə həssas yanaşır. Prezident mütləq olaraq əlillər, şəhid ailələri ilə görüşlər keçirir. Ölkə başçısının humanist və ədalətli qərarları bir daha təsdiq etdi ki, o, hər bir azərbaycanlının prezidentidir.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələri ilə görüşməsi, onların problemlərini dinləməsi hakimiyyətin xalqla birgə olduğunun göstəricisidir. Bu, həm də cəmiyyətə, dünyaya bir mesaj idi. Xalqımız, dövlətimiz torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman oğul və qızlarımıza, onların ailələrinə xüsusi diqqət və qayğı ilə yanaşır. Sosial yönümlü layihələr, görülmə işlər xalqın rifahının yüksəldilməsinin əsas hədəf kimi götürüldüyünün təsdiqidir. Son illər şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzillə təmin olunması da bu qəbildəndir. İnamlı deyə bilərik ki, şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına və əlillərinə bu gün, həqiqətən də, çox böyük diqqət göstərilir.

Elmira AXUNDOVA,
Xalq yazıçısı, Milli Məclisin əmək və sosial siyasət komitəsinin üzvü



□ **Bu il yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda möhtərəm Prezidentimiz İlham Əliyevin çıxışını diqqətlə dinlədim. Dövlətimizin başçısı son 15 il ərzində görülmə işləri, qazanılan uğurları konkret rəqəmlər əsasında dərinlən təhlil etdi, bu dövrdə həyata keçirilən islahatların mərkəzində insan amili dayandığını xüsusi vurğuladı.**

Xalqa xidmət nümunəsi

Doğrudan da, ötən müddətdə belə bir mühüm, vacib yanaşma diqqət mərkəzində saxlanmasaydı, insanların hüquq azadlığı, təhlükəsizliyi, sağlamlığı, işlə təmin edilməsi, rahat yaşaması kimi prinsiplərə ciddi şəkildə əməl edilməsəydi, bugünkü uğurlardan söhbət açmaq sadələşlülük olardı.

Qeyd edim ki, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların strateji hədəfləri sırasında sosialyönümlü siyasətin prioritetliyinin qorunub saxlanılması təsadüfi deyil. Çünki son illər Azərbaycanda əhalinin etibarlı sosial müdafiəsinin, habelə vətəndaşların yüksək rifah halının təmini istiqamətində reallaşdırılan ardıcıl tədbirlər ölkəmizin milli inkişaf modelinin sosialyönümlü seçiyə daşdığını tam təsdiqləyib. Regionlarda sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması yoxsulluğun səviyyəsinin azalmasına, əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eləcə də ölkənin məşğulluq strategiyasının səmərəliliyinə imkan verib.

Onu da vurğulayım ki, Azərbaycan Prezidenti fəaliyyətinin bütün mərhələlərində vətəndaşların sosial vəziyyətinin yaxşılaşmasına, onların qayğı və problemlərinin həllinə, cəmiyyətdə mənfəətlərin kökünün kəsilməsinə çalışıb. Bunun üçün dövlət orqanlarında və idarələrində vətəndaş müraciətlərinə daha diqqətlə yanaşılması, dövlət məmurlarının onlara qayğısının artırılması, hər bir vətəndaşın dövlətin və cəmiyyətin mövcud imkanlarından daha yaxşı bəhrələnməsi kimi məsələləri mühüm vəzifə kimi qarşıya qoyub.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda möhtərəm Prezidentimiz bir daha bildirdi ki, yerli icra

orqanları vətəndaşlara daim diqqət və qayğı göstərməlidirlər: “Yaddan çıxarmamalıdır ki, onlar vətəndaşlar üçün çalışırlar, yaddan çıxarmamalıdır ki, onlar vətəndaşlara xidmət edirlər. Bütün dövlət məmurları – Prezidentdən başlayaraq lap aşağı səviyyəli məmura qədər hər kəs bilməlidir ki, bizim əsas vəzifəmiz xalqa xidmət etməkdir. Yerli icra orqanları diqqətli olmalıdırlar, problemləri həll etməlidirlər. Hansı problemləri özləri həll edə bilmirlərsə, mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına məlumat verməlidirlər ki, biz problemləri operativ qaydada həll edək. Biz problemləri həll edə bilərik və əlbəttə ki, buraxılan nöqsanlar tamamilə aradan qaldırılmalıdır”.

Ümumiyyətlə, dövlətimizin başçısı mütləq olaraq görüşlərində vətəndaşları narahat edən problemlərə xüsusi diqqət yetirir, bəzi mənfəətlər barədə daha təsirli tədbirlər görülməsinə tələb edir. Məhz elə bunun nəticəsidir ki, Azərbaycan vətəndaşları ölkə Prezidentinin yeritdiyi iqtisadi və sosial siyasəti ürəkdən bəyənir, insanlara qayğı göstərilməsi ilə bağlı dövlət məmurları qarşısında qoyduğu ciddi tələbləri tam dəstəkləyirlər.

Yazının sonunda fikirlərimi yekunlaşdırıb demək istərdim ki, bu gün Azərbaycanın qarşısında duran ən mühüm strateji məqsəd ölkəmizin müstəqilliyini bundan sonra da gücləndirmək və respublikamızı dünyanın ən inkişaf etmiş dövlətləri səviyyəsinə yüksəltməkdir. Buna görə də respublikamızda regional inkişafıla bağlı tədbirlərin icrası diqqət mərkəzində saxlanılıb, qeyri-neft sektorunun davamlı inkişafına mühüm önəm verilir, ictimai xidmətlər və sosial infrastruktur daha da təkmilləşdirilir.

İlyas ƏSGƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru

“Milli Şura” növbəti dəfə iflasa uğradı: Vətəndaşlar Əli Kərimli və dəstəsinin çağırışlarını qulaqardına vurdular

□ **Yanvarın 19-da Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda (keçmiş “Məhsul”) uzun illərdən bəri iki minlik baryeri aşaraq 2800 adam toplayan radikal müxalifət növbəti addımı ilə sosial bazasının olmadığını cəmiyyətə bir daha nümayiş etdirdi.**

On gündən artıqdır sosial şəbəkələr və başqa vasitələrlə Mehəmməd Əmin Rəsulzadənin ildönümünü “möhtəşəm aksiya”ya çevirəcəklərini bəyan edən özünü “Demokratik Qüvvələrin Milli Şurası” adlandıran qurum, Müsavat, AXCP və digər partiyalar M.Ə.Rəsulzadənin abidəsinin yanına cəmi 100-150-yə yaxın adam yığa bildilər.

Jurnalistlərin müşahidəsinə əsasən, AXCP sədri Əli Kərimli və “Milli Şura” rəhbərləri heykəlin yanına 100 nəfərdən bir az artıq adamla gəliblər. Yerdə qalan “möhtəşəm partiya” sədrləri isə tədbirə hərsi bir cəngüdənlə qatılıblar.

Trendin Azərbaycan xəbərlər xidməti bildirir ki, bu faktın özü radikal müxalifətin nə dərəcədə miskin və acınacaqlı durumda olduğunu ayəni

şəkildə nümayiş etdirir. Ağızdolusu “xalqın dəstəyi” barədə danışan “liderciklər” bütün həzrətliklərə baxmayaraq, özlərini gülünc duruma salıblar.

Bundan öncə, yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edən zaman süni şəkildə qarşıdurma yaratmış Əli Kərimli internet mediaya onunla xiyabana gələn “on minlərlə” adamın qarşısının necə alınmasından danışmışdı. O, utanmadan deyirdi ki, polis qəsdən “Milli Şura”nın tərəfdarlarını qrup şəklində Şəhidlər xiyabanına buraxır ki, az görünsünlər.

Görəsən “Milli Şura” M.Ə.Rəsulzadənin heykəlinin yanına o “on minlər”i niyə aparmayıb və cəmi 120-130 adamla gəlib? Axı polis onlara



heç bir maneçilik törətməmişdi. Bütün bunlar göstərir ki, Əli Kərimli, Cəmil Həsəni və digər radikal müxalifət başçıların dedikləri ağ yalan və ictimaiyyətin çaşdırılmasına yönəlmiş ucuz təbliğatdan başqa bir şey deyil.

□ **Bu il yanvarın 14-də Ermənistan parlamenti yeni tərkibdə fəaliyyətə başlayıb. Lakin hakim partiyadan və “satellit” partiyalardan olan deputatlar ilk gündən daxili və xarici siyasət məsələlərində Paşinyan üçün başağrısına çevrilən ciddi səhvlərə yol verirlər.**

Məsələn, İrəvanda nəşr olunan “Past” qəzeti yazır ki, “Mənim addımım” partiyasından olan gənc deputat Ayka Koncoryan jurnalistlərə açıqlamasında Ermənistanla

Müəssisəyə həmin vaxtda Paşinyan son bir neçə ay ərzində Moskva-da səkkiz dəfə rəsmi görüş keçirsə də, Ermənistan-Rusiya münasibətlərində



Paşinyan üçün yeni başağrısı, yaxud komandasının naşı bəyanatları...

dost olan İranı “avtoritar ölkə” adlandırır. Qəzetin şərhçisinin fikrincə, ən azı yerinə düşməyən bu ifadə Tehranla İrəvanı qarşı-qarşıya qoymaqla kifayətlənir.

Paşinyana yaxınlığı ilə seçilən başqa deputatlar da daxili və xarici siyasət məsələlərində zərərli və mənasız açıqlamalar veriblər. Paşinyan komandasının özü kimi naşı siyasətçilərin qeyri-ciddi bəyanatlarının qarşısını almaq üçün məcbur olaraq onlara az danışmağı, ümumiyyətlə, müsahibə verməməyi tapşırıb.

Maraqlıdır ki, Paşinyanın təkcə ətrafındakıların deyil, özünün də beynəlxalq siyasət məsələlərində “piyada olması” Ermənistanın siyasi dairələrində çoxları üçün gün kimi aydındır.

Bu günlərdə Ermənistanın birinci informasiya kanalı – “1 in am” saytının əməkdaşı tanınmış erməni politoloqu Ayk Martirosyanın müsahibə alıb. Jurnalistin Dağlıq Qarabağla bağlı rəsmi İrəvanın mövqelərini zəifləməsinin səbəbləri ilə bağlı sualına cavabında politoloq qeyd edir ki, Paşinyan xarici siyasətdə aşkar səhvlərə yol verir.

heç bir nəzərəcarpan irəliləyiş əldə olunmayıb. Politoloq hesab edir ki, rəsmi İrəvan bu məsələni diqqətlə təhlil etməli və düzgün nəticə çıxarmalıdır.

Ermənistanda baş verən dövlət çevrilişindən sonra hamı rəsmi İrəvanın Qərblə hamı siyasi, həm də iqtisadi planda əlaqələrinin güclənəcəyinə ümid edirdi. Lakin bu gözləntilər də həyata keçməyib. Politoloq bunu onunla izah etməyə çalışır ki, Paşinyan korruptsiya ilə mübarizədə “yaxşı ekspert” olsa da, beynəlxalq münasibətlərdən baş çıxara bilmir. Onun ən böyük səhvlərindən biri isə budur ki, ətrafında xarici siyasət məsələləri üzrə şəxsiyyətli ekspertlər yoxdur.

Bu günlərdə Almaniyada səfərdə olan Paşinyan ölkəsinin iqtisadi cəhətdən boğulduğunu etiraf etməyə məcbur olub. Qeyd edib ki, Ermənistan öz ərazisindən tranzit kəmərlərin keçməsinə maraqlıdır. Əslində, bunu Ermənistanın məruz qaldığı ticarət siyasətinin yaratdığı çıxılmaz vəziyyəti etirafı da adlandırmıq olar.

Almaniya səfəri zamanı Rusiyanın RBK telekanalının

müxbirinin sualı əsasında “Şimal axını – 2” layihəsi ilə bağlı olub. Müxbir Rusiyadan enerji asılılığının azaldılmasına tərəfdar olan ölkələrin “Şimal axını – 2” kimi layihələrin öz təhlükəsizliyinə təhdid hesab etdiyini deyib.

“Ermənistan bu ölkələrə qoşula bilərmi” – deyər Paşinyana sual verib. Paşinyan isə “Təəssüf ki, hazırda Ermənistanda “Şimal axını-2” tikilmir. Biz maraqlıyıq ki, ölkəmizdə də hansısa tranzit boru kəməri tikilsin ki, bunun vasitəsilə, misal üçün, A məntəqəsindən B məntəqəsinə qaz və ya neft ötürülsün. Buna görə də, biz bu cür layihələrdə maraqlıyıq”, - deyər cavab verib.

Məlumdur ki regionda həyata keçirilən beynəlxalq layihələrin əsas təşəbbüskarı və icraçısı Azərbaycandır. O da siri deyil ki, bu layihələrin reallaşmasında rəsmi Bakının mövqeyi həlledicidir. Ermənistan isə məhz Azərbaycanın prinsipial mövqeyinə görə, bu layihələrdən kənarda qalıb.

Prezident İlham Əliyev dəfələrlə əyni şəkildə bəyan edib ki, Ermənistan işğalçılıq siyasətindən əl çəkməyincə, ticarət davam edəcək. Bu,

Ermənistana açıq mesajdır. İndiyədək həyata keçirilmiş nəhəng layihələrdən kənarda qalan Ermənistan gələcəkdə layihələrdən də kənarda qala bilər.

Düzdür, Ermənistan iqtisadi blokadını yarmaq üçün dəfələrlə cəhd edib. Amma Prezident İlham Əliyevin prinsipial siyasəti nəticəsində İrəvanın bütün cəhdləri puç olub. Ermənistan “Şimal- Cənub” nəqliyyat dəhlizinə qoşula bilmədi. Belə ki, Azərbaycanın Rusiya və İranla uğurlu əməkdaşlığı İrəvanın arzusunu gözündə qoydu.

Əslində Paşinyan ölkəsinin düşdüyü acınacaqlı vəziyyətin əsas səbəbinin məhz Azərbaycan tərəfindən məruz qaldığı ticarət siyasəti olduğunun fərqi vardır. Onun son açıqlaması da bunun dolayısı ilə etirafıdır. Paşinyan hökumətinin qarşısında isə iki yol var. Ya işğala son qoyub ticarətdən qurtularaq iqtisadi inkişaf yoluna çıxmalı, ya da sələflərinin səhvlərini təkrarlaraq ölkəsinin iflasını seyr etməlidir.

Məsəim ABDULLAYEV,
“Xalq qəzeti”

Dağıdıcı müxalifət ölkədə sabitliyi pozmağa, xaos və anarxiya mühiti yaratmağa çalışır

□ **Müxalifətin apardığı mübarizə əslində qrant davasıdır və ondan uzağa getmir. İndiyədək xarici ölkələrin və bəzi beynəlxalq fondların ianəsi ilə çoxları başını gırıləyə bilirdisə, bu gün meydana yalnız Əli Kərimli qalıb. İndi xalq meydanlara səsləyən, insanların problemlərindən istifadə edərək hakimiyyətə can atan odur. Bu fikir artıq müxalifətin ən yüksək kürsülərini tutanlar tərəfindən də etiraf olunur.**

Hətta AXCP sədrinin müavini də məcbur olub bu həqiqətləri açdı. AXCP-nin sədr müavini Ehtiram Mehtiyevin Əli Kərimli haqqında etirafı ilə, yəqin ki, hamı tanışdır. Xatırladaq ki, o, Əli Kərimlini müxalifətin diktatoru adlandırır, müxalifətin “hərəkət ssenarisinin” Əli Kərimli tərəfindən yazıldığını bildirir. Ona təbə olmaqla isə “Vətən xaini” elan edilir. Ehtiram Mehtiyev yazır: “20 ildir ki, “Bu meydan sənindir, bu ölkə sənindir, bu hakimiyyət sənindir, hazırlaşın gəlik”, – deyir. 1995-ci ildən 2019-cu ilə qədər “bu hakimiyyət getməlidir” – deyən Əli Kərimlinin çıxışlarındakı “Mədotrom”, “Qələbə” meydanı, 20-ci sahə və “Məhsul” stadionu artıq bezib. Nəticə isə dəyişməz olaraq qalır. Xalqla “bu meydan sənindir” – deyir, ancaq beynində “Qrantlar, siyasi dividendlər də mənimdir”, – düşündür.”

Bu fikirləri artıq hər hansı hakimiyyət təmsilçisi deyil, müxalifət partiyasının, məhz Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-nin sədr müavini söyləyir. Bundan da mötəbər mənbə ola bilərmi? Müəllif AXCP sədrini mütləq olaraq “azadlıq”, “istefə” şüarlarını səsləndirməkdə ittiham edir və yazır ki, bununla iş bitmir. “Əli Kərimli, mübarizəniz o zaman səmimi olardı ki, ölkənin sosial-iqtisadi inkişafı üçün təkliflər hazırlayırdınız. Bu günə qədər hansı konsepsiyalarla çıxış etmişiniz? Ölkənin sosial-iqtisadi inkişafı üçün hansı təkliflər irəli sürmüşünüz? Şəxsi və qrup ambisiyalarının imkan vermədi ki, bir gün də xalqı düşünsünüz”.

Bəli, Azərbaycan müxalifətinin ən böyük faciələrindən biri budur ki, heç zaman xalqı düşünməyiblər. İnsanların bu və ya digər problemlərinin həllində iştirak etməyiblər. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə bu qədər genişmiqyaslı quruculuq işləri görüldür, sosial-iqtisadi inkişafa nail olunub, regionlar abadlaşır, insanlar üçün yeni-yeni iş yerləri yaradılır. Bəs müxalifət partiyaları, o cümlədən, şəxsən Əli Kərimli hansı işin qulpundan yapışıb?

Son günlərdə müxalifətin istər Mehman Hüseynovla bağlı ajiotaja, istər 20 Yanvar ümumxalq hüzn gününə, istərsə də şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması barədə Prezidentin imzaladığı fərmana verdiyi reaksiya onların iç üzünü bir daha açıb ortaya qoydu. Belə məlum oldu ki, bu insanların niyyətləri nə xalqın rifah halının yaxşılaşdırılması, nə də Mehman Hüseynovun həbsxanadan azad edilməsidir. Onları maraqlandıran odur ki, ortada hay-küy olsun, hakimiyyəti ittiham edən şüarlar səsləndirilsin və xaricdəki ağalara bunu görürək bunlara gen-bol grantlar versin.

Allaha şükür ki, Prezident İlham Əliyev müxalifətin şüar etdiyi problemlərin hamısını həll edib. Amma onlar sakitləşməz istəmirlər. 20 Yanvar mərasimindəki davranışları isə, ümumiyyətlə, utanverici idi. Çünki bu olayla xalqın ən müqəddəs dəyərlərinə belə hörmət qoymadıklarını göstərdilər. Bu baxımdan onların şəhid ailələri ilə

bağlı Prezidentin imzaladığı fərmana reaksiyası da kifayət qədər sönük oldu. Sanki dövlət başçısının şəhid ailələrinə qayğısından məyus oldular.

Unudurlar ki, cənablar. Unudurlar ki, şəhid ailələri bu gün cəmiyyətimiz üçün çox dəyərlidir bir təbəqədir. Dövlət başçımız daim onlara qayğı və diqqət göstərir. Onlar öz övladlarını Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda qurban veriblər. Buna görə bu ailələr Azərbaycan xalqının və dövlətinin qürur yeridir, fəxrdir. Vaxtilə ümummilli lider Heydər Əliyev onların problemlərinin həllini ən vacib vəzifə hesab edirdi. İndi də Prezident İlham Əliyev şəhid ailələrinə qayğı göstərir.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın şəhid ailələri ilə görüşü də bu dediklərimizin təsdiqidir. Bu görüşdə dövlət başçımız qeyd etdi ki, bütün şəhid ailələri birdefəlik vəsaitlə təmin olunacaqlar. Güman etmək olardı ki, dövlət başçısının bu qayğısından müxalifət də təsirlənəcək, sevinəcək. Ancaq yox, bu və digər problemlərin həlli dağıdıcı ünsürləri daha da narahat edir. Onlar istəmir ki, bu problemlər həll olunsun. Onların istedikləri budur ki, problemlər həll olunması qalsın və onlar bundan öz xeyirləri üçün siyasi alət kimi yararlanınsınlar. Amma Prezident bütün problemlərin həlli üçün göstəriş verir. Müxalifət isə istəyir ki, insanlar hökumətdən narazı qalsın və onlar bundan istifadə edərək insanları meydanlara toplaya, hay-küy sala bilsinlər. Amma unudurlar ki, meydan dövrü çoxdan keçib, indi iş görmək dövrüdür. Müxalifət isə iş qabiliyyətini çoxdan itirib.

Ələşrəf NİFTİYEV,
Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü

Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edən deputatlarla görüş

Yanvarın 31-də Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında Azərbaycan Respublikası Milli Məclisində partiyayı təmsil edən deputatlarla görüş keçirilib. Bu barədə AZƏRTAC-a YAP-ın mətbuat xidmətindən məlumat verilib.

YAP sədrinin müavini-icra katibi, Əli Əhmədov bu görüşün partiyayı parlamentdə təmsil edən deputatların fəaliyyətinin əlaqələndirilməsi baxımından əhəmiyyətli olduğunu bildirib. Ötən ilin ölkəmiz üçün uğurlu olduğunu deyən YAP sədrinin müavini qeyd edib ki, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin

sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında və "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Programı"nın icrasının yekunlarına həsr olunan konfransda çıxışı zamanı dəyərləndirmələri bütövlükdə ötən ilin yekunlarına verilən ən düzgün və



əhatəli qiymətdir. Dövlətimizin başçısı, həmçinin 2019-cu ildə qarşıda duran vəzifələrlə bağlı öz fikirlərini

geniş şəkildə ifadə etdi. Daha sonra Əli Əhmədov qarşıda duran vəzifələrdən danışdı.

Elxan ƏLƏSGƏROV: Rusiya və Azərbaycan beynəlxalq təşkilatların qərarlarının reallaşdırılmasında maraqlıdır

□ **Trend İnformasiya Agentliyinin mətbuat mərkəzində keçirilmiş "Rusiya-Azərbaycan: 2019-cu il üçün gündəlik" Moskva-Bakı telekəpüsü zamanı "Baku Network" Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov bildirib ki, Rusiya və Azərbaycan beynəlxalq təşkilatların qərarlarının reallaşdırılmasında maraqlıdır.**

Azərbaycan-Rusiya münasibətlərindən danışan ekspert qeyd edib ki, bu əlaqələr hər iki ölkə üçün böyük əhəmiyyət daşıyır: "Dünyada baş verən hadisələr bizim qarşılıqlı münasibətlərimizə təsir edir və fikrimcə, Rusiya ilə Azərbaycanın beynəlxalq təşkilatlarda bir-birinə verdiyi dəstək bunun bariz nümunəsidir".

E.Ələsgərov bildirib ki, Azərbaycan və Rusiya gələcəkdə də beynəlxalq təşkilatlar çərçivəsində münasibətləri inkişaf etdirməlidir: "Qarşılıqlı məsləhətləşmələr, ölkələrimiz üçün vacib olan birgə qərarların qəbulu ilə bağlı güclü inamın hazırlanması ikitərəfli fəaliyyət sahəsinə daxildir. BMT, AI, İƏT kimi nüfuzlu beynəlxalq təşkilatların qərarlarının reallaşdırılmasına nail olmaq lazımdır".

"Baku Network"-un rəhbəri həmçinin Xəzəryanı ölkələrin əməkdaşlığı mövzusunda da toxunub: "Xəzər

Konvensiyasının imzalanması onu ifadə edir ki, Xəzəryanı ölkələr çətin məsələlər barədə razılığa gələ bilər. Xəzər dənizinin hüquqi statusu barədə Konvensiya geoiqtisadi nəqliyyat layihələrinin davam etdirilməsinin əsasını qoydu".

E.Ələsgərovun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda nizamlanması Rusiya üçün də aktual mövzudur, çünki Rusiya ölkənin cənubunda münaqişə vəziyyətlərinin olmamasında maraqlıdır: "Azərbaycan müntəzəm olaraq sülh təşəbbüsləri irəli sürür, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına tərəfdar çıxır. Hətta Dağlıq Qarabağ ermənilərinə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ən yüksək muxtariyyət statusu verməyi təkid edir ki, bu da çox böyük kompromisdır. Xoş məram nümayiş etdirməklə, Bakı münaqişəsinin



sülh yolu ilə həllinə səy göstərir, danışıqların davam etməsinə çalışır. Bakı ümidvərdir ki, Ermənistanın yeni hakimiyyəti sağlam məntiq nümayiş etdirəcək. Biz Qarabağ münaqişəsinin necə yarandığını, necə davam etdiyini bilirik və onun sülh yolu ilə ədalətli həllinə çalışırıq".



Rayon icra hakimiyyətinin təşkilatçılığı, gənclər və idman idarəsinin fəal iştirakı ilə şəhər Mədəniyyət Mərkəzində 2 Fevral – Gənclər Günü təntənəli tədbirlə qeyd olunub. İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, sonra gənclərin əl işlərindən, yaradıcılıq nümunələrindən təşkil olunmuş sərgiyə baxıblar.

Bayram tədbirində rayonda fəaliyyət göstərən gənclərlə yanaşı İsmayilli məktəblərinin yetirmələri olan gənclər "Modern Group" şirkətlər qrupunun baş direktoru Anar Bayramov, "Güven" klinikasının şöbə müdiri, uzman həkim Fuad Bəşirov, Oğuz Rayon Prokurorluğunun

müstəntiqi Metanet Səmədi, 695-700 balla universitetlərə qəbul olunmuş və qızıl medallı tələbələr iştirak edəblər.

Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadiqov bayram iştirakçılarının təmsilində rayonun bütün gənclərini Gənclər Günü münasibətilə

Gənclər dövlət siyasətinin həyata keçirilməsində fəal mövqe tuturlar

təbrik edib, ölkənin, rayonun inkişafında onlara yeni-yeni uğurlar arzulayıb. Qeyd edib ki, ümummilli lider Heydər Əliyev xalqın təkidli xahişi ilə yenidən milli taleyimizi idarə etmək üçün hakimiyyətə gəldikdən sonra pərakəndə halda olan Azərbaycan gəncləri təşkilatlandı, dövlət, region və beynəlxalq layihələrin həyata keçirilməsi üçün onlar səfərbərliyə alındı. Ulu öndər gəncliyi ölkənin sosial-iqtisadi inkişafının aparıcı qüvvəsinə çevirdi. Fəxr edilibsə haldır ki, İsmayilli gəncləri də dövlət gənclər siyasətinin həyata keçirilməsində, cənab Prezident İlham Əliyevin sərəncamı, tapşırığı və tövsiyələrinin icrasında fəal mövqe tuturlar.

Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov 2 Fevral – Gənclər Günü barədə danışdı, İsmayilli gənclərini ulu öndərin şərəfli adı ilə bağlı olan bu tarixi gün, bayram münasibətilə

təbrik edib. Diqqətə çatdırıb ki, İsmayilli gəncləri dövlət gənclər siyasətinə sadıq olaraq uğurları, sosial-iqtisadi inkişafda fəallığını, təhsildə, informasiya texnologiyalarına yiyələnməkdə, peşə öyrənməkdə, fasiləsiz təhsildə, hərbi vətənpərvərlik tərbiyəsində, intellektual inkişafda, milli-mənəvi dəyərlərin qorunması və zənginləşdirilməsində nailiyyətləri ardıcıl olaraq artırır.

T.Salehov çıxışının sonunda dövlət gənclər siyasətinin həyata keçirilməsində daha fəal iştirak edən bir qrup gənçə "Fəxri diplom" və hədiyyələr təqdim edib.

Yeni Azərbaycan Partiyası sıralarına yeni daxil olmuş bir neçə gənçə üzlük vəsiqəsi təqdim olunub.

Əməkdar müəllim, təhsil veteranı Şəfaqət Rəsulov gəncləri təbrik edib, Azərbaycanda həyatın daha da zənginləşməsində, təhsildə,

hərbi vərdişlərə yiyələnməkdə onlara yeni-yeni uğurlar arzulayıb.

2018-ci ilin noyabr ayında keçirilən Gənclər Forumunun iştirakçısı Tacəddin İbadov, gənc müəllim Aytac Ziyadxanlı, YAP rayon təşkilatı gənclər birliyinin sədri Qönçə Ağazadə və başqaları çıxış edəblər.

Məclisin musiqi bəzəyini uşaq incəsənət məktəbinin şagirdlərindən təşkil olunmuş bədii kollektiv verib. Gənc musiqiçilərin və ifaçıların təqdimatı kimi qiymətləndirilən incəsənət məktəbinin ansamblı Gənclər Gününe əsil bayram ovqatı gətirib.

İsmayilli gəncləri onlar üçün yaradılmış zəngin həyata, mənəvi inkişaf şəraitinə görə dövlətə, Prezident İlham Əliyevə minnətdar olaraq əsil bayram sevinci yaşayıblar.

İlqar HƏSƏNOV, "Xalq qəzeti"nin bölgə müxbiri

Azərbaycan XİN: Paşinyanın məntiqini anlamaq çətinidir

□ **Ermənistanın baş naziri Nikol Paşinyan "Qarabağ məsələsində sülh əvəzinə ərazilərin qaytarılması imkanlarını müzakirə etməyəcəyik" kimi bəyanatla çıxış edib. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidməti bəyanata münasibət bildirib.**

Mətbuat xidmətinin bununla bağlı yaydığı açıqlamada deyilir: "Paşinyanın məntiqini anlamaq çətinidir. Məlum olduğu kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi altında aparılan danışıqların təməlinə mehiz Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması durur. Bu tələb BMT-nin Təhlükəsizlik Şurasının

məlum 4 qətnaməsində, eləcə də münaqişənin həlli ilə bağlı demək olar ki, bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə əks olunur. Belə olduğu təqdirdə, sual meydana çıxır: Paşinyanın bu mövqeyi onun danışıqlardan imtina etməsi deməkəndir?".

AZƏRTAC

Fondun KİV-ə maliyyə yardımı müsabiqəsinin şərtlərində dəyişiklik edilib



□ **Yanvarın 31-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının iclası keçirilib.**

KİVDF-dən verilən məlumata görə, fondun Müşahidə Şurasının sədri Həsən Həsənov iclası açıq elan edərək gündəlikdəki məsələlər barədə məlumat verib. Bildirib ki, gündəliyə fondun 2019-cu ilin ikinci rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanının müzakirəsi və təsdiqi və fondun yaranmasının 10-cu ildönümü və Novruz bayramı münasibətilə təşkil olunan fərdi jurnalist yazıları müsabiqəsinin elanının müzakirəsi və təsdiqi daxilidir.

Müzakirəyə çıxarılan birinci məsələ barədə məlumat verən KİVDF-nin icraçı direktoru Vüqar Səfərlili bildirib ki, 2019-cu ilin ikinci rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqənin 2019-cu il fevralın 1-dən martın 28-dək "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nda əksini tapmış 19 istiqamət üzrə keçirilməsi nəzərdə tutulur.

Hazırda bütün dünyada internet media resurslarının sürətlə inkişaf etdiyini və çap mediasının obyektiv səbəblərdən problemlə üzləşdiyini diqqətə çatdıran Vüqar Səfərlili bu baxımdan KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanında müəyyən dəyişikliklərin edilməsinə ehtiyac olduğunu vurğulayıb. Bildirib ki, çap mediasının cəmiyyətdəki nüfuz və mövqələrinin möhkəmləndirilməsi məqsədilə qəzetlərin tirajı və yayımı ilə bağlı şərtlərə yenidən baxılması günün zəruri tələbinə çevrilib.

İcraçı direktor deyib ki, müsabiqə elanında təklif olunan dəyişikliyə əsasən, fondun KİV-ə maliyyə yardımı müsabiqəsində son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər iştirak edə bilərlər. O, həmçinin qeyd edib ki, xarici dillərdə nəşr olunan gündəlik və həftəlik ictimai-siyasi qəzetlər üçün tirajın minimum 3000, satış və abunənin isə minimum 1500 nüsxə olması nəzərdə tutulur.

Sonra Müşahidə Şurasının üzvləri müsabiqə elanına təklif olunan dəyişikliklərlə bağlı fikirlərini bölüşüblər.

Müşahidə Şurasının sədri Həsən Həsənov, üzvlərdən Cəmaləddin Quliyev, Bəhrüz Quliyev, Əvəz Rüstəmov və Rəsim Həsənov çap mediasının məzmun və forma baxımından daha da təkmilləşdirilməsi, fəaliyyətinin yeni dövrlə tələblərinə uyğun qurulması baxımından təklif olunan dəyişiklikləri müsbət dəyərləndiriblər. Müsabiqə elanı qeyd edilən dəyişikliklərlə birgə səsə qoyularaq yekdilliklə qəbul edilib.

Gündəlikdəki ikinci məsələ barədə məlumat verən V.Səfərlili 2019-cu il aprelin 3-də fondun yaranmasının 10-cu ildönümünün tamam olacağını diqqətə çatdırıb. İcraçı direktor bildirib ki, bu tarixin ölkə mediası və ictimaiyyəti üçün əhəmiyyəti nəzərə alınaraq Novruz bayramı münasibətilə təşkil edilən ənənəvi fərdi jurnalist yazıları müsabiqəsinin həm də fondun yaranmasının 10-cu ildönümünə həsr edilməsi təklif olunur. O, həmçinin müsabiqənin fevralın 1-dən martın 15-dək "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nda əksini tapmış 19 istiqamət üzrə keçiriləcəyini vurğulayıb.

Bildirilib ki, fərdi jurnalist yazıları müsabiqəsinin elanına təklif olunan birinci dəyişikliyə görə, internet media resurslarında çalışan jurnalistlərin müsabiqəyə təqdim edəcəkləri yazıların qəzetlərdə dərci tələbi aradan qaldırılıb. Digər mühüm dəyişikliyə əsasən, şəffaflığın və işçilərin əmək hüquqlarının müdafiəsinin təmini məqsədilə fondun fərdi jurnalist yazıları müsabiqələrində iştirak edəcək media nümayəndələrinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemi vasitəsilə elektron əmək müqaviləsi bildirşi təqdim etmələri təklif olunur.

Müşahidə Şurasının sədri Həsən Həsənov, üzvlərdən Cəmaləddin Quliyev, Bəhrüz Quliyev, Əvəz Rüstəmov və Rəsim Həsənov jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və sosial vəziyyətinin yaxşılaşdırılması baxımından fondun təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqələrinin əhəmiyyətini qeyd edəblər. Müşahidə Şurasının üzvləri təklif olunan dəyişikliklərin jurnalistlərin mənafehlərinə uyğun olduğunu, obyektiv realığı əks etdirdiyini vurğulayıblar.

"Xalq qəzeti"

Yeni təlim-tədris mərkəzinin açılışı olub

□ **Bakı Slavyan Universitetində ERASMUS+PETRA (Azərbaycan universitetlərində tədrisin və təlimin təkmilləşdirilməsi) layihəsi çərçivəsində yaradılmış təlim-tədris mərkəzinin açılışı olub.**

Tədbirdə çıxış edən BSU-nun rektoru, professor Nurlana Əliyeva bildirib ki, Azərbaycanın qabaqcıl universitetlərində dünya təhsil sistemində, xüsusən də Avropa təhsil məkanına inteqrasiya, tədris prosesinin qabaqcıl təcrübədən faydalanmaqla təkmilləşdirilməsi məqsədilə bir sıra uğurlu layihələr həyata keçirilir. Onlardan biri də ERASMUS+ PETRA layihəsidir. Layihə çərçivəsində yaradılmış təlim-tədris mərkəzi universitetin müəllimlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, onların müasir təlim metodları ilə işləmək bacarıqlarının, tədris prosesinin keyfiyyətinin və səmərəliliyinin artırılmasına xidmət edəcək. O deyib ki, Avropa İttifaqının dəstəyi ilə təlim



və tədris mərkəzinin təchiz etmək üçün nəzərdə tutulan zəruri avadanlıqların alınması üçün qayda quraşdırılıb. Rektor bildirib ki, Bakı Slavyan Universiteti layihəyə qoşulduğu müddətdə universitetin əməkdaşları Türkiyənin Qazi, Finlandiyanın Yuvaskyla və İspaniyanın Valensiya Politeknik universitetlərində müvafiq təlim, seminar və konfranslarda iştirak edərək, Avropa universitetlərinin təcrübəsindən yararlanıblar.

BSU-nun elmi işlər üzrə prorektoru,

professor Rafiq Novruzov, ingilis filologiyası kafedrasının baş müəllimi, layihənin işçi qrupunun tədqiqatçısı Natavan Babayeva yeni yaradılmış təlim-tədris mərkəzinin qarşıya qoyduğu məqsəd, nəzərdə tutulan planlar, layihə çərçivəsində yerləşdiriləcək kurslar, keçiriləcək treninqlər və seminarlar barədə ətraflı məlumat veriblər.

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

Sərfəli səyahət Buta Airways mobil əlavəsi ilə daha asan oldu

□ **"Buta Airways" aviashirkətindən verilən məlumata görə, bundan sonra Android əməliyyat sistemli bütün smartfonların (5.0 və daha yüksək versiyalar), həmçinin iPhone (iOS 9.0 və daha yüksək versiyalar) smartfonlarının sahibləri Buta Airways rəsmi mobil əlavəsini yükləyə bilərlər.**

Əlavə Azərbaycan, rus və ingilis dillərində sadə və rahat istifadəçi interfeysi təqdim edir. Mobil əlavədə aviashirkətin istənilən istiqamətinə aviabiletlər ala, alınan aviabiletlərin bronunu idarə edə və xidmətlər əlavə edə, öz reysinizə qeydiyyatdan keçə və uçuş cədvəlini görə bilərsiniz. Həmçinin əlavədə aviashirkətin əsas qaydalarına dair məlumat və "Buta Airways"-in aviareyslər yerinə yetirdiyi şəhərlər üzrə səyahət bələdçisi mövcuddur.

Mobil əlavə həmçinin səmərəli dəstək xidmətinə onlayn müraciəti nəzərdə tutur.

Çağrı Mərkəzinə telefon ilə və ya WhatsApp vasitəsilə yazaraq, həmçinin əlavənin özündə Onlayn müraciət xidməti ilə birbaşa müraciət edə bilərsiniz. iOS üçün əlavəni AppStore-də aşağıdakı link vasitəsilə yükləmək olar: <https://itunes.apple.com/gb/app/buta-airways/id1435152673?mt=8>. Android üçün isə Google Play-də aşağıdakı link vasitəsilə yükləmək mümkündür: <https://play.google.com/store/apps/details?id=az.butaairways.app>

Əlavənin işi ilə bağlı bütün sualları, həmçinin əlavəni işləyib hazırlayan program-



çılara öz istəklərinizi app@butairways.az elektron poçt ünvanına göndərə bilərsiniz. "Buta Airways" Azərbaycanın ilk aşağı büdcəli aviashirkətidir və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) struktur bölməsidir. 2016-ci

Aviashirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir və ən çox tələb olunan istiqamətlər üzrə uçuşlarına yerli yerinə yetirir.

"Xalq qəzeti"

SOCAR Kayseri və Bursanı təbii qazla təchiz edəcək



SOCAR-dan aldığımız məlumatda deyilir ki, genişmiqyaslı investisiya layihələri ilə regionun ən böyük istehsal güclərindən biri olmağı hədəfləyən SOCAR, "EWE Turkey Holding"ə daxil olan Bursagaz, Kayserigaz, Enervis, EWE Enerji və Millenicom şirkətlərini satın almışdır. Son 12 ildə Türkiyə bazarında təbii qaz təchizatını həyata keçirən SOCAR bu ildən etibarən Türkiyə ilə Azərbaycanın böyük müştərek layihəsi olan Trans Anadolu Təbii Qaz Boru Xətti (TANAP) vasitəsilə əməliyyatlarını genişləndirir. "EWE Turkey" şirkətinin satın alınması təbii qaz paylanması sahəsində əlavə dəyər qazandıracaq, SOCAR-ın son istehlak bazarına birbaşa çıxışını təmin edəcəkdir. Satınalma işlərinə Rəqəbat Qurumu və digər əlaqədar



təşkilatların razılığından sonra yekun vurulacaq.

Təbii qaz paylanmasının Türkiyədəki investisiya zəncirini tamamlayacaq mühüm halqalardan biri olduğunu vurğulayan SOCAR-ın prezidenti Rəvnəq Abdullayev demişdir: "Azərbaycanın global brendi olan SOCAR 2013-cü ildən etibarən Türkiyə bazarında ildə

Türkiyənin ən böyük xarici investoru olan SOCAR Almaniyanın EWE AG enerji şirkətinin Türkiyədəki əməliyyatlarını idarə edən EWE Turkey Holdingi və qrupa daxil olan şirkətləri satın almışdır. SOCAR prezidenti Rəvnəq Abdullayev demişdir: "Təbii qazın paylanması biznesi Türkiyədəki investisiya zəncirimizi tamamlayacaq, Azərbaycan və Türkiyəyə əlavə dəyər qazandıracaqdır".

dəyər qazandıracaq. Beləliklə, SOCAR-ın Türkiyədə təbii qaz paylanma biznesinə daxil olması istehsal-nəql-paylanma zəncirinin bütün halqalarını tamamlayan və kommersiya baxımından olduqca əlverişli olan strateji bir addımdır. Buna görə qarşıdakı dövrdə bazarda mövcud digər imkanları dəyərləndirməyə davam edəcəyik".

2007-ci ildə Türkiyə bazarına daxil olan EWE Turkey Holding enerji, təbii qaz paylanması və telekommunikasiya sahələrində Bursagaz, Kayserigaz, Enervis, EWE Enerji və Millenicom vasitəsilə fəaliyyət göstərirdi. Bursagaz və Kayserigaz ilə Türkiyənin dördüncü böyük təbii qaz tədarükçüsü olan EWE Turkey Holding 2017-ci ilin sonuna qədər təxminən 2.4 milyard TL-lik dövriyyəyə nail olmuşdur.

Samirə ƏLİYEVA,
"Xalq qəzeti"

Almaniya Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir



Almaniya Azərbaycanla enerji, tikinti, kənd təsərrüfatı, turizm, eləcə də peşəkar-texniki hazırlıq sahələrində əməkdaşlığın böyük perspektivlərini görür.

Bunu Bakıda Azərbaycan-Almaniya yüksək səviyyəli işçi qrupunun səkkizinci iclası çərçivəsində Almaniya İqtisadiyyat və Energetika Nazirliyinin Xarici İqtisadiyyat şöbəsinin rəhbəri Ekhard Frants jurnalistlərə deyib.

E. Frants bildirib ki, hazırda, əsasən enerji sektorunda danışıqlar aparılır: "Almaniya qaz tədarükünün şəxələndirilməsi üzərində işləyir və "Cənub Qaz Dəhlizi" bunda vacib rol oynayacaq".



Şöbə rəhbəri əlavə edib ki, digər müzakirə olunan məsələ peşəkar-texniki hazırlıq mövzusuudur: "Bu, Almaniyanın uğurlu iqtisadiyyatının əsas amilidir, çünki yüksək ixtisaslı

mütəxəssislərdən çox şey aslıdır. Biz ümid edirik ki, bu sahədəki təcrübəmiz Azərbaycan üçün səmərəli olacaq".

"Xalq qəzeti"

12 mindən çox şəhid ailəsinin təqaüdü artırılıb

Bu il fevralın 1-dən şəhid ailələrinə verilən Prezident təqaüdünün məbləği artırılır.



Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli brifinq zamanı deyib. O bildirib ki, təqaüdü məbləği 58 manat artırılaraq 300 manata çatdırılıb.

Müşavir qeyd edib ki, ötən müddət ərzində şəhid ailələrinə və müharibə veteranlarına 6654, o cümlədən 2018-ci ildə 626 mənzil verilib ki, bu da nəzərdə

tutulandan 3 dəfə çoxdur:

"2019-cu ildə bu vətəndaşlara minimum 800 mənzil verəcək. Dövlət başçısının 30 yanvar tarixli fərmanına əsasən 12 mindən çox şəhid ailəsinin təqaüdləri artırılacaq".

M.Abbasbəyli əlavə edib ki, 2007-ci ildən etibarən şəhid ailələrinə verilən təqaüdlərin məbləği ümumilikdə 3 dəfə artırılıb.



Hərbi hissələrdə yeni yaşayış kompleksləri

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırıqlarına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər davam etdirilir.

Müdafiə Nazirliyindən aldığımız məlumatda bildirilir ki, nazirliyin rəhbər heyəti HHQ-nin cəbhəboyu zonada yerləşən hərbi hissələrinin ərazisində yeni inşa edilmiş yaşayış komplekslərinin açılışında iştirak edib, burada hərbi qulluqçular üçün yaradılmış şəraitlə tanış olublar.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov ərazidəki əsgər yataqxanalarında, yeməxanalarda, sinif otaqlarında, tibb məntəqələrində, mətbəxlərdə, qazanxanlarda, anbarlarda, eləcə də digər xidməti və inzibati obyektlərdə olaraq görülən işlərin keyfiyyəti ilə tanış olub.

Müdafiə naziri hərbi hissələrin silahlanmasında olan döyüş texnikasına baxış keçirib və komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

"Xalq qəzeti"

Rusiya Bakı və Yerevan arasında siyasi əlaqələri alqışlayır



Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməyib. Biz öz vasitəçilik funksiyamızı vicdanla və fəkirimcə, keyfiyyətlə icra edirik.

Son vaxtlar İrəvanda Bakı arasında müxtəlif səviyyələrdə baş tutmuş siyasi əlaqələri alqışlayırıq. Biz tərəflərin bununla bağlı verdiyi konstruktiv qiymətləri bilirik və hesab edirik ki, bu, irəliləmək üçün doğru yoldur".

Rusiya etiraz etmir

Rusiya Türkiyə tərəfindən Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılmasına qarşı deyil.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.



Nazir bildirib ki, bununla belə, həmin məsələ ilə bağlı Türkiyə və ABŞ arasında böyük qeyri-müəyyənlik var.

Xatırladaq ki, Suriyanın şimalında təhlükəsizlik zonası özündə Suriya-Türkiyə sərhədi boyunca 460 kilometr uzunluğunda ərazini birləşdirir.

Türkiyədə SORĞU: Azərbaycan ən etibarlı tərəfdaş, yaxın dostdur



Azərbaycan Türkiyənin ən etibarlı tərəfdaşı, yaxın dostu və qardaş ölkədir.

Trend-in məlumatına görə, bunu Türkiyənin Sosial və Siyasi Araşdırmalar Mərkəzinin (TSSEA) apardığı sorğunun yekunu göstərir.

Sorğunun nəticəsinə əsasən, əhalinin 63,6 faizi Azərbaycanı Türkiyənin ən etibarlı tərəfdaşı və yaxın dostu hesab edir.

Sorğuya əsasən əhalinin 81,9 faizi ABŞ-ın Türkiyə üçün real təhdid yaratdığını bildirib.

Eyni zamanda, sakinlərin 58,7 faizi NATO ilə tərəfdaşlığın lehinədir.

İran yeni PUA-nı təqdim edib

İranın "Kaman 12" adlı Pilotsuz Uçan Aparatının (PUA) təqdimatı keçirilib.



Təqdimat ölkənin paytaxtı Tehrandə İran inqilabının 40 illiyi münasibəti ilə keçirilən "İqtidar 40" sərgisində baş tutub. "Kaman 12" PUA-sı 100 kq sursat daşımaq imkanına malikdir. Bununla yanaşı, "Kaman 12" təxminən 23 kq ağırlığında 4 bombanı daşıya bilər. PUA-nın min kilometrlik əməliyyat radiusu vardır.

Bəzi mənbələr bildirirlər ki, "Kaman 12" ələ keçirilmiş RQ-170 pilotsuz uçuş aparatının əsasında hazırlanmışdır. RQ-170 ABŞ-a məxsusdur. İran istehsalı olan Şahid-129-un isə ABŞ



istehsalı olan MQ-1-in oxşarı olduğu bildirilir. Yeni uçan aparatın sürəti saatda 160 kilometrdir. Bu PUA-nın maksimum çəkisi 450 kq, minimum çəkisi isə 220 kq-dir.

Qeyd edək ki Tehrandə İran inqilabının 40 illiyi münasibəti ilə "İqtidar 40" adlı hərbi sərgi keçirilib.

"Xalq qəzeti"

BDU Fransanın Lyon 2 Universiteti ilə ikili diplom verəcək

Bakı Dövlət Universitetində Fransanın Lyon 2 Universitetinin hüquq fakültəsinin dekani, professor Giyoni Protyerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

Təhsil Nazirliyindən aldığımız məlumatda bildirilir ki, təhsil nazirinin müavini, BDU-nun rektoru vəzifəsini icra edən Fırudin Qurbanov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə elm və təhsil sahəsində əldə olunmuş nailiyyətlər barədə ətraflı məlumat verib. Fırudin Qurbanov Azərbaycanın 2005-ci ildən qoşulduğu Bolonya prosesi çərçivəsində ali təhsil sahəsində


aparılan islahatlar, həyata keçirilən ikili diplom proqramlarının əhəmiyyətini vurğulayıb.

Ötən ilin mayında Fransanın Paris şəhərində Avropa Ali Təhsil Məkanı nazirlərinin konfransında iştirak etdiyini xatırladan Fırudin Qurbanov tədbirin ali təhsil sahəsində növbəti 10 il üçün ortaqların müəyyənləşdirilməsi və ölkələrarası qarşılıqlı əlaqələrin inkişafı baxımından səmərəli ol-

duğunu diqqətə çatdırıb. 100 illik yubiley ərazisində olan BDU-nun beynəlxalq əlaqələrindən danışan Fırudin Qurbanov Fransa universitetləri ilə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.

Professor Giyoni Protyer Azərbaycanda, o cümlədən Bakı Dövlət Universitetində olmasından məmnunluğunu ifadə edib, BDU ilə ilk tanışlığın onda xoş təəssürat yaratdığını söyləyib.

Görüşdə Bakı Dövlət Universitetinin hüquq fakültəsi ilə Lyon 2 Universitetinin hüquq fakültəsinin magistratu-



ra pilləsində "Əqli mülkiyyət hüququ" sahəsində ikili diplom proqramı üzrə kadr hazırlığı məqsədilə niyyət protokolu imzalanıb. Protokolda birgə müəllim və tələbə mübadilələri, proqram, seminar, simpozium, konfransların, "Əqli mülkiyyət hüququ" sahəsində mütəxəssis mübadiləsinin həyata keçirilməsi kimi məsələlər öz əksini tapıb.

Qeyd edək ki, 210 yaşlı Lyon Universiteti 1809-cu ildə təsis edilib. 1874-cü ildən bu universitetdə hüquq fakültəsi yaradılıb. 1960-cı illərdə həmin universitetdən 2 müstəqil ali

təhsil müəssisəsi ayrılıb. Hazırda Lyon Universiteti Lyon 1, Lyon 2 və Lion 3 adlı üç müstəqil ali təhsil müəssisəsindən ibarətdir. Bütövlükdə isə bu şəbəkədə 127 min tələbə təhsil alır. Lyon 1 Universiteti tibb və təbiət elmlərini, Lyon 2 Universiteti hüquq, iqtisadiyyat və humanitar fakültələri, Lyon 3 Universiteti isə elmi-tədqiqat institutlarını birləşdirir. Universitetdə yeddi böyük kitabxana fəaliyyət göstərir, bir nəfər Nobel mükafatçısı var.

Samirə ƏLİYEVA,
"Xalq qəzeti"

□ **Azərbaycanda strateji inkişafın baş xəttinə çevrilmiş dinamik yüksəliş, infrastrukturun yenilənməsi, yeni istehsal sahələrinin yaradılması, geniş tikinti-quruculuq və abadlıq işləri Bakının mərkəzi ərazisini əhatə edən Nəsimi rayonunda 2018-ci ildə də sosial-iqtisadi tərəqqinin, hərtərəfli yeniləşmənin əsas istiqamətini təşkil etmişdir. Bakı şəhərində əhalinin, inzibati binaların, sosial-mədəni obyektlərin sıx yerləşdiyi bu rayonun ümumi görkəmi son illərdə durmadan müasirləşir, sosial problemlər sürətlə həll olunur, əhalinin rifahı yüksəlir. Sosialyönümlü layihələr, yeni tikilən binalar, yenidən qurulan ümumi istifadə obyektləri yaşayış sahələrinin, küçə, meydan və parkların simasını gözəlləşdirir.**

Qazanılmış nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı, davamlı yeniləşmə və yüksəliş strategiyasının düzgünlüyünü və tarixi önəmini bir daha təsdiqləyir. Dövlət başçısı paytaxtn bu mərkəzi rayonunun problemlərinin həllini daim nəzarətdə saxlayır, gerçəkləşdirilən layihələri ardıcıl himayə edir. Ölkə rəhbərliyinin Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına göstərdiyi davamlı diqqət və qayğısı paytaxtn mərkəzi hissəsinə əhatə edən Nəsimi rayonunun simasını da əsaslı surətdə gözəlləşdirmiş, yaşayış massivlərinin problemlərinin həllini sürətləndirmişdir.

Nəsimi Rayon İcra Hakimiyyəti ərazidə sosial-iqtisadi inkişaf göstəricilərinin yaxşılaşdırılması məqsədilə dövlət vəsaitindən səmərəli istifadə ilə yanaşı, daxili imkanları da təşəbbüskarlıqla hərkətə gətirmişdir. Sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişafı, əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbət şərait yaradılmışdır. Yerli infrastruktur layihələrinin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması, əhalinin rifahının yüksəldilməsi ilə bağlı işlər ilboyu davam etdirilmişdir.

2018-ci il aprel ayının 11-də respublikamızda keçirilmiş ilin ən ciddi siyasi hadisəsində – Azərbaycan Respublikası Prezidenti seçkilərində Nəsimi rayonu ititimayyəti də yüksək vətəndaş fəallığı nümayiş etdirmişdir. Seçkilər rayon ərazisində fəaliyyət göstərən 21 sayılı Nəsimi birinci, 22 sayılı Nəsimi ikinci və 23 sayılı Nəsimi-Səbail seçki dairələrinin

məktəbdir. Keçən il sentyabr ayının 12-də dövlət başçısı İlham Əliyev general-leytenant Kərim Kərimovun adını daşıyan bu tam orta məktəbdə də yenidənqurmadan və əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olmuşdur.

Ölkəmizin hər yerində dinamik inkişaf, infrastrukturun yeniləşdirilməsi, istehsal müəssisələrinin, iş yerlərinin yaradılması, geniş vüsət almış tikinti, quruculuq və abadlıq işləri ötən il Nəsimi rayonunda da uğurla davam etdirilmişdir. Respublikamızda əldə olunan uğurlar hər bir bölgədə olduğu kimi, paytaxtn mərkəzi rayonunun sosial-

dövrünə nisbətən 2,2 faiz artım əldə edilmişdir.

İstehlak bazarı. 2018-ci ildə pərakəndə ticarət şəbəkəsindən əhaliyə 1 milyard 615 milyon 171,4 min manatlıq əmtəə satılmış, bu da əvvəlki ilə nisbətən 9,5 faiz artım deməkdir. Satılmış əmtəələrin 67,4 faizi hüquqi şəxslərin, 2,9 faizi rayonda fəaliyyət göstərən bazarın, 29,7 faizi isə hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların payına düşmüşdür.

İaşa dövryyəsi. Keçən il iaşə müəssisələrinin ümumi dövryyəsi 122 milyon 681,2 min manat olmuşdur. Bunun 37 faizi hüquqi şəxs

olunmuş şəhərsalma prinsiplərinə uyğun aparılması, ümumi istifadə ərazilərinin və ictimai yerlərin zəbt olunaraq obyektlərin tikilməsinin qarşısının qətiyyətlə alınması ilə bağlı komitə ilə əlaqəli tədbirlər həyata keçirilmişdir. Rayon ərazisində qanunvericiliklə nəzərdə tutulmuş müvafiq sənədləşmə həyata keçirilmədən aparılan bir neçə inşaat işləri RİH tərəfindən dayandırılmışdır.

Ötən il Nəsimi rayonunda aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin ərazilərində də bir sıra abadlıq işləri aparılmış, çoxsaylı yüksəkəmətəbəli

ötən il də uğurla davam etdirilmişdir. Rayon mənzil-kommunal təsərrüfatı, su-kanal, enerji təchizatı və satışı, qaz və istilik xidməti müəssisələrinin işi daim RİH-in nəzarətində olmuş, yaranmış çətinlik və problemlərin aradan qaldırılmasına operativ kömək göstərilmişdir. Yaşayış sahələrində əhalinin rahatlığı, kütləvi dincələməsi, idmanla məşğul olması və uşaqların əyləncəsi üçün kompleks işlər görülmüşdür.

Təhsil, səhiyyə, mədəniyyət obyektlərinin səmərəli fəaliyyəti də daim diqqət mərkəzində olmuş, bu sahələrin işini yaxşılaşdırmaq üçün zəruri tədbirlər həyata keçirilmiş-

əhalisinin hamılıqla iştirakı təmin edilmişdir. Peşə bayramı günlərində ayrı-ayrı sahələrdə fərqlənən rayon sakinləri təbrik olunmuş, onlara RİH-in hədiyyələri verilmişdir. Əhali qrupları ilə görüşlərdə onların arzu və təklifləri öyrənilmiş, ehtiyacı olanlara yardım göstərilmişdir.

Nəsimi rayonu təmsilçilərinin paytaxtda keçirilən beynəlxalq tədbirlərdə, ümumrespublika aksiyalarında fəal iştirakı da il boyu təmin olunmuşdur. Qeyri-hökumət təşkilatlarının normal fəaliyyətinə hərtərəfli yardım göstərilmiş, aktual mövzularda müxtəlif birgə tədbirlər keçirilmişdir.

Ötən il rayona gələn xarici qonaqlara da hərtərəfli qayğı göstərilmiş, dostluq əlaqələrinin dairəsi genişləndirilmişdir. Nəsimililər Türkiyənin İzmit şəhərində Xocalı faciəsinə həsr edilmiş silsilə tədbirlərdə iştirak etmişlər. Nəsimi rayonu ilə ABŞ-in San-Diego şəhəri arasında yaranmış münasibətlər davam etdirilmiş, böyük erməni icmasının olduğu Kaliforniya ştatında Azərbaycanın təbliği məqsədilə aksiyalar keçirilmişdir.

Vətəndaşların qəbulu, görüşlərdə səslənən məsələlərin həlli ilə bağlı tədbirlər görülməsi, vətəndaşlara müfəssəl izahat verilməsi ötən il də diqqət mərkəzində saxlanmışdır. Nəsimi RİH başçısı il ərzində 3 min 200 sakinin iştirak etdiyi 39 səyyar qəbul keçirmiş, qaldırılan məsələlərə operativ baxılması ilə bağlı müvafiq tədbirlər görülmüşdür. 2018-ci il ərzində RİH-ə vətəndaşların 3 min 71 ərizə və müraciəti daxil olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərar və sərəncamlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının icrasının vəziyyəti il ərzində nəzarətdə saxlanmış, zəruri tədbirlər görülməsi təmin edilmişdir. 2018-ci ilin yanvar və fevral ayında RİH-nin 1 nömrəli, 2 nömrəli, 3 nömrəli Sahə İÖD nümayəndələrinin hesabat yığıncaqlarında, RİH Başçısının ilin yekununa dair hesabat yığıncağında səslənmiş təpəki qeydlər və təkliflərlə bağlı il ərzində müvafiq tədbirlər həyata keçirilmişdir.

Rayonda həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işlərini sakinlər dərindən rəğbət və ölkə rəhbərliyinə minnətdarlıq



hər birində yüksək mütəəşkillik, şəffaflıq və obyektivlik şəraitində keçirilmişdir. Ümumilikdə, rayon üzrə 96 min 708 seçicidən 66 min 222 nəfəri, yəni 68,48 faizi seçkilərdə iştirak etmiş, onların 85,04 faizi Yeni Azərbaycan Partiyasının namizədi İlham Heydər oğlu Əliyevə səs vermişdir.

2018-ci ildə rayonda yerləşən müxtəlif təyinatlı obyektlərin inşası, təmiri, yenidən qurulması işləri müvəffəqiyyətlə davam etdirilmiş, həmin obyektlərin açılışında və tikinti işlərinin gedişatı ilə tanışlıq mərasimlərində Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva iştirak



min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir.

2018-ci il də tikinti təşkilatlarının gücü ilə yerinə yetirilən podrat işlərinin həcmi 1 milyard 536 milyon 357,9 min manat olmuşdur. Bu rəqəm əvvəlki ilin müvafiq dövrünə nisbətən 28,2 faiz çoxdur. Podrat təşkilatlarının apardığı tikinti, yenidənqurma, genişləndirmə, texniki vasitələrin yenidən təchiz edilməsi işləri 1 milyard 51 milyon 760,6 min manat, əsaslı təmir 65 milyon 882,4 min manat, cari təmir 155 milyon 140,8 min manat, digər tikinti işləri isə 263 milyon 574,1 min manat təşkil etmişdir.

Nəqliyyat. Keçən il nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 567 milyon 125,2 min manat həcmində xidmət göstərilmiş, bu göstərici əvvəlki ilin müvafiq dövrünə nisbətən 50,3 faiz artmışdır.

Rabitə. 2018-ci ildə rabitə müəssisələri tərəfindən 376 milyon 880,5 min manat həcmində xidmət göstərilmiş, əvvəlki ilin müvafiq

yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin fəaliyyətində əldə olunmuş və onlar tərəfindən əhaliyə 45 milyon 363,7 min manatlıq iaşə xidmətləri göstərilmişdir. Hüquqi şəxslərin fəaliyyəti ilə əhaliyə 77 milyon 317,5 min manatlıq iaşə xidmətləri göstərilmişdir.

Ödənişli xidmətlər. Bu göstərici ötən il 653 milyon 876,4 min manat təşkil etmiş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,7 faiz artmışdır. Əhaliyə göstərilən xidmətlərin 20,8 faizi dövlət müəssisələrinin payına düşmüşdür. Ödənişli xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 97 faiz təşkil etmişdir. Bu xidmət hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin obyektlərində göstərilmiş və 118 milyon 320,1 min manat təşkil etmişdir.

İşçilərin sayı və əmək haqqı. İl ərzində rayon üzrə muzzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,2 faiz artaraq 158 min 786 nəfər olmuşdur. Əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 6,1 faiz artaraq 652,1 manata çatmışdır.

Yeni iş yerləri. 2018-ci ildə rayonda 8 min 306, 0 cümlədən IV rübdə 1350 yeni iş yeri açılmışdır.

Fakt və rəqəmlərdən əyani surətdə göründüyü kimi, keçən il də rayonda davamlı sosial-iqtisadi inkişaf təmin edilmiş, bir sıra layihələr uğurla həyata keçirilmişdir. İstehsalın həcmində artımın, quruculuq-abadlıq işlərinin genişləndirilməsini, əhaliyə göstərilən xidmətlərin yüksəldilməsini rəhbər fəaliyyətində prioritetə çevirən Nəsimi Rayon İcra Hakimiyyəti ilboyu işini qanunçuluq, əşkarlıq və ictimai rəyin nəzərə alınması prinsipləri əsasında qurmuşdur.

Nəsimi rayonunda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yasayış obyektlərinin sökülərək yenidənqurulması, yeni yaşayış binalarının inşa edilməsi, əlavə iş yerlərinin açılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi 86 sayılı, 25 fevral 2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” qərarının icra olunması istiqamətində ötən il də Nəsimi Rayon İcra Hakimiyyəti ardıcıl işlər görmüşdür.

Tikiləcək binaların yerləşdirilməsinin ərazi planlaşdırılmasının sənədlərinin uyğunluğunun və hazırlanan layihələrin memarlıq hissələrinin razılaşdırılması üçün müvafiq işlər aparılmışdır.

Prezident İlham Əliyevin inşaat sektorunda mövcud nöqsanların aradan qaldırılması ilə bağlı verdiyi tapşırıqların icra olunması, xüsusilə Nəsimi rayonu ərazisində tikinti-inşaat işlərinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən müəyyən

binaların fəsadları əsaslı təmir olunmuş, “Abad həyat” və “Bizim həyat” layihələri çərçivəsində geniş işlər görülmüş, yeni yaşılıq zolaqları salınmışdır. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və istirahəti üçün mövcud parklarda və binaların həyətlərində yeni skamyalar, söhbətgahlar qoyulmuş, uşaqlar üçün əyləncəli idman qurğuları quraşdırılmışdır.

Ulu öndər Heydər Əliyevin anadən olmasının 95 illiyi münasibətilə rayonda keçirilən silsilə tədbirlərin zamanı-- may ayının 10-da 4-cü mikrorayon ərazisində, Cavadxan küçəsinin H.Seyidzadə küçəsindən M.Kazımovski küçəsinədək olan hissəsində yeni istirahət parkı sakinlərin istifadəsinə verilmişdir. Həmin parkın davamı olaraq Kazımovski küçəsi istiqamətində ərazi genişləndirilərək abadlıq işləri davam etdirilmişdir. Burada yeni qazon örtüyü və tamet daşları döşənilmiş, söhbətgahlar quraşdırılmış və uşaqların əyləncəsi üçün müxtəlif oyun elementləri qoyulmuşdur.

Nəsimi rayonunda, pilot layihələrə start verilmişdir. İnizibati ərazidə “Pilot İnşaat-A” MMC, “Bisütün” MTK, “Malibo” MMC,



“Yeni ailə” MMC, “Məkan” MMC, “Tac 1 Residence” MMC tərəfindən işlərə başlanmışdır və hazırda davam etdirilir. Bundan əlavə, Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə “Grand Palace” Mənzil-Tikinti Kooperativləri tərəfindən S.Vurğun küçəsi ilə S.Əsgərova və Ş.Əzizbəyov küçələrinin kəsişməsində sökülmüş binaların yenidənqurulması işləri başlanmışdır.

İl ərzində əhalinin, ərazidəki idarə və müəssisələrin qaz, elektrik enerjisi, istilik və su təchizatı, kanalizasiya, təmizlik, abadlıq və yaşıllaşdırma ilə bağlı zəruri məsələlərə yoluna qoyulmuşdur. Kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, gənclər və idman üzrə nəzərdə tutulan tədbirlər tam icra olunmuşdur. Təhsil, səhiyyə, mədəniyyət və digər humanitar sahələrin abəngdar fəaliyyəti təmin edilmişdir.

Bir sıra küçə və meydanlarda, xüsusən mikrorayonlarda son illərdə aparılan genişmiqyaslı abadlıq-quruculuq, əsaslı təmir-yenidənqurma, asfaltlaşdırma və yaşıllaşdırma işləri



hissələri ilə qarşılaşırlar. Günün vacib məsələlərindən biri də bu yeniliklərin çoxalmasına hər kəsin töhfəsini artırmaq, yaradılanları qayğı ilə qorumaq, ümumi istifadə obyektlərindən daha çox yararlanmaqdır.

Göründüyü kimi, son bir ildə Nəsimi RİH-in işgüzar və səmərəli fəaliyyəti nəticəsində paytaxtn bu mərkəzi rayonunun sosial-iqtisadi, siyasi-mədəni həyatında ciddi nailiyyətlər əldə olunmuş, ərazi daha da gözəlləşmiş, sakinlərin rifahı yüksəlmişdir. Bütün bunlar yeni nailiyyətlər üçün möhkəm zəmin olmuş, 2019-cu ilin uğurlarına əlverişli meydan açmışdır.



(Nəsimi Rayon İcra Hakimiyyətinin 2018-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunları barədə hesabatı əsasında hazırlanmışdır.)

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”

Xarici xəbərlər

ABŞ

Dik Miller vəfat edib



"Terminator" və "Grem-lin" filmlərindəki rolları ilə tanınan məşhur aktyor Dik Miller 90 yaşında dünyasını dəyişib.

175-dən çox ekran əsərində rol oynamış sənətçi "Explorers", "Piranha", "The Howling", "A Bucket of Blood", "The Little Shop of Horrors", "Chopping Mall", "Night of the Creeps", "The Terminator", "The Burbs and Small Soldiers" kimi filmlərdə baş rola çəkilib.

Xəbəri CNN yayıb.

Uçot dərəcəsi sabit saxlanılıb

ABŞ-in Mərkəzi Bankı funksiyasını həyata keçirən Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsinin faiz qərarını açıqlayıb. FED sözügedən məsələ ilə bağlı keçirilən konfransın yekununda uçot dərəcəsinə 2,25-2,5 faiz aralığında saxladığını açıqlayıb.

Xəbəri TASS yayıb.



BƏƏ

Virtual məhkəmə zalı



Dubay polisinin axtarış şöbəsində virtual məhkəmə zalı açılıb. Bildirilir ki, bu format ödənilməmiş cəzələr və s. kimi xırda maliyyə cinayətləri törətmiş şəxslər üçün məhkəmə istintaqını


sürətləndirməyə xidmət edir.

Məlumata görə polis öz fəaliyyətində ən müasir elmi-intellektual platformalardan istifadə edir.

Xəbəri "Anadolu" agentliyi yayıb.

Yaponiya

Qatarlarda "ağıllı" pəncərələr



Yaponiyanın "JR Kyushu" dəmir yolu şirkəti "NTT DoCoMo" yerli rabitə operatoru ilə birgə qatarlarda pəncərələri faydalı məlumatların göstərilməsi funksiyası ilə təchiz etməyi planlaşdırır. Bunun üçün şüşələrin üzərində şəffaf displeyler quraşdırılacaq.

Yeni pəncərələrdə soraq kitabçasından informasiya, təyinat nöqtəsinə çatma vaxtı və digər faydalı məlumatlar əldə etmək mümkün olacaq. Pəncərələrin idarə edilməsi sensor və səsli interfeyslər vasitəsi ilə həyata keçiriləcək.

Xəbəri "ferra.ru" yayıb.

Fransa

Finalçılar müəyyənleşib



Futbol üzrə Fransa Liqa Kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

İlk oyun günündə "Genqam" "Monako" ilə qarşılaşıb. Koman-dalar bu görüşün əsas vaxtında hərəyə 2 qola imza atıblar. Qalib isə penaltilər seriyasında müəyyənleşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən "Genqam" ilk finalçı olub.

Digər finalçının adına "Strasburq" – "Bordo" matçıında aydınlıq gəlib. Beş qolun qeydə alındığı matçda meydan sahibləri qələbə qazanaraq finala vəsiqəni təmin ediblər.

Beləliklə, martın 30-da keçiriləcək final matçıında "Genqam" "Strasburq"la qarşılaşacaq.

Xəbəri "Footballhd.ru" yayıb.

Hazırladı: Elçin ABBASOV, "Xalq qəzeti"

Rusiya və Yaponiya XİN başçıları Münhendə görüşə bilirlər

❑ **Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Rusiya və Yaponiya arasında danışıqlar yerində saymır. O, bu barədəki fikirləri bölüşmədiyini, işlərin davam etdiyini bildirib. Məlumatı TASS verib.**



Zaxarova deyib ki, Yaponiya tərəfinin yüksək səviyyədə əldə olunmuş razılaşmalardan və danışıqlar prosesindən fərqli bəyanatlar səsləndirməsi Rusiyanı qane etmir: "Onlara bildirdik ki, bu məsələ bizi qane etmir və belə işləmək istəmirik. Mənə elə gəlir ki, yapon tərəfi bizi eşitdi".

Məsələ bundadır ki, Rusiya və Yaponiya arasında fikir

ayrılığı tez-tez bu və ya digər tərəfin etirazı ilə müşayiət olunur. Yanvarın əvvəllərində Yaponiyanın Rusiyadakı səfiri XİN-ə çağırılaraq nazir müavini İqor Morqulov tərəfindən ona bildirilmişdi ki, guya Kuril adalarının Yaponiyanın nəzarəti altına keçəcəyi təqdirdə ada sakinlərinin də fikrini öyrənmək lazımdır. Bu cür bəyanatları Rusiya tərəfi problemin sülh yolu

ilə nizamlanması zamanı "atmosfera sünü şəkildə gərginləşdirmək" və "nizamlamanın şəxsi ssenarisini" qarşı tərəfə təlqin etmək cəhdi kimi qiymətləndirir.

Zaxarova onu da bildirib ki, Kuril adaları ilə bağlı problem həlli üçün danışıqlar davam etdirilir. Rusiya və Yaponiyanın xarici işlər nazirləri Sergey Lavrov və Taro Kono Münhen təhlükəsizlik konfransı çərçivəsində yenidən görüşə bilirlər. "İki ölkə liderlərinin yanvarın 22-də razılaşdıqları kimi, gələcəkdə danışıqları XİN başçılarının davam etdirməsi mümkündür. Belə imkanlardan biri qarşıdakı Münhen konfransıdır. Hər iki nümayəndə heyəti tədbirdə iştirak edəcəksə, XİN başçıları səviyyəsində təmaslar mümkündür".

Rusiya XİN rəsmisi deyib ki, Sergey Lavrovun Tokiyo səfəri barədə yapon KİV-in yazmasına baxmayaraq, hələ ki, belə bir səfər nəzərdə tutulmur.

Münhen konfransı fevralın 15-17-də keçiriləcək.

Paşa ƏMİRCANOV,
"Xalq qəzeti"

Müdafiə xərcləri artırılır

❑ **Danimarka hökuməti ilə NATO arasında müdafiə sahəsində yeni saziş imzalanıb. Danimarka və NATO-ya qarşı davam edən təhdidlərin sayının və miqyasının artmasını əsas gətirən krallıq artıq dövlət büdcəsində müdafiə xərclərinin artırılması barədə qərar qəbul edib. Xəbəri RIA "Novosti" yayıb.**

Müdafiə sahəsində sazişin indiki dövr üçün tamamilə qanunauyğun olduğunu bildiren müdafiə naziri Klaus Hyort Frederiksen, bu addımın ölkənin müdafiəsini daha da gücləndirəcəyinə əmin olduğunu söyləyib.

Bildirilir ki, krallığın 2023-cü ilədək müdafiə xərclərini artıraraq ÜDM-in 1,5 faizinə çatacağı gözlənilir. Müdafiə Nazirliyindən onu da əlavə ediblər ki, dünyada artan gərginlik və gözlənilməz hadisələrin fonunda, NATO



qoşunların təchizatı və sıralarının gücləndirilməsi üçün bir sıra sərt qərarlar qəbul etməli olub.

Müdafiə xərclərinin artırılması qərarı hökumətdə təmsil olunan partiyalarla yanaşı, müxalif siyasi qüvvələr

tərəfindən də dəstəklənib. Bu isə o deməkdir ki, 2023-cü ilədək Danimarkanın müdafiə xərclərinə daha 1,5 milyard kron (200 milyon avro) vəsait əlavə olunacaq.

Rövşən ATAŞİYEV,
"Xalq qəzeti"

ABŞ-da anomal şaxtalar

❑ **ABŞ-in qərbində anomal şaxtalar hökm sürür. Qar çovğunu davam edir. Artıq bir neçə ştatda havanın temperaturu mənfə 30 dərəcədən də aşağıdır. Anomal şaxtalar 5 nəfərin həyatına son qoyub.**



Minneapolisdə 47, Çikaqoda 45, Milukidə 43 dərəcə şaxta qeydə alınıb.

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

Soyuq və əlverişsiz hava şəraiti bir neçə şəhəri iflic edib. Məktəblərdə dərslər dayandırılıb, aviareyslər təxirə salınıb, dövlət idarələri, poçtlar və hətta mağazalar bağlanıb. Hakimiyyət orqanları əhaliyə müraciət edərək bildiriblər ki, mümkünə evdən çıxmasınlar.

BİLDİRİŞ

"Xalq qəzeti"nin 6 yanvar 2019-cu il tarixli nömrəsində **Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxsin** mebellərin satılınması ilə əlaqədar dərc edilmiş kotirovka sorğusunda "Qardaşlar Mebel-3" MMC qalib şirkət elan olunmuş və həmin MMC ilə müvafiq satınalma müqaviləsi bağlanmışdır.

Tender komissiyası

Meksika sərhədinə daha 2 min əsgər göndərilir

❑ **Tramp Administrasiyası Birləşmiş Ştatların cənub sərhədinin mühafizəsinə yönəldilmiş sərhəd siyasətinin həyata keçirilməsi istiqamətində atdığı növbəti addımın davamı olaraq, Meksika ilə sərhədə təqribən 2 min əsgər göndərəcək.**

Məlumata görə, hərbi qulluqçular 257 kilometr uzunluğunda məfil hasarın çəkilməsi və möhkəmləndirilməsi işlərində iştirak edəəcəklər. Bu barədə TASS məlumat yayıb.

ABŞ-in müdafiə naziri vəzifəsini icra edən Patrik Şanahan Pentaqonda keçirilən mətbuat konfransında jurnalistlərə deyib ki, "bir neçə min"



hərbi qulluqçu ABŞ və Meksika sərhədinə yollanacaq. Onlar Texas, Arizona və Kaliforniyadan çağırılmış 2350 əsgərə qoşulacaq. Şanahanın sözlərinə görə, cəlb edilmiş əsgərlərin ümumi sayı təqribən 4 min 500 nəfər olacaq, lakin bu rəqəm müvəqqətidir, çünki bəzi bölmələr, çox güman, öz bazalarına qayıdacaqlar.

Mahmud QƏRİBOV, "Xalq qəzeti"

BİLDİRİŞ

"Xalq qəzeti"nin 27 yanvar 2019-cu il tarixli nömrəsində "Azərsu" ASC-nin "Kaeser" markalı kompressorların Omega 83P və 63P rotor tipli bloklarının və ehtiyat hissələrinin satılınması məqsədilə dərc olunmuş açıq tender elanında texniki səhv səbəbindən ilkin sənədlərin qəbulunun son tarixi 6 mart 2019-cu il deyil, 5 mart 2019-cu il kimi oxunmalıdır.

Əlaqələndirici şəxs – İntiqam Həziyev, telefon - (+994 12) 431 47 67/3322.

Tender komissiyası

"Ləğv prosesində olan Quba Mini Motor"

ASC-nin balansında olan 100 adda daşınar və daşınmaz əşya satışa çıxarılır

Əşyaların tam təsviri, siyahısı və satış prosesi haqqında ətraflı məlumat əldə etmək üçün 050-566-62-61 nömrəli telefonla əlaqə saxlamaq xahiş olunur.

Allah rəhmət eləsin

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kollektivli konsulluq idarəsinin rəisi Faiq Bağirova əzizi

TOĞRUL BAĞIROVUN

vəfatından kədərliyndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Akif Karimov

TOFIQ SADIQOVUN

Beyleqan rayonunda vəfatından kədərliyndiyini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Vaqif Baxşiyev, Rəşid Hüseynov, Səxavət Həsənov və Leyla Məmmədova Dəyanət Məmmədova qayınatısı

TOFIQ SADIQOVUN

Beyleqan rayonunda vəfatından kədərliyndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

HƏSƏN
HƏSƏNOV

TELEFONLAR:

Məsul katib: 493-61-02

Şöbələr: 493-59-03 (8 xətlə), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;
E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



"Xalq qəzeti"nin kompüter mərkəzində yığılıb və səhifələnilib, "Azerbaycan" nəşriyyatında ofset üsulu ilə çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.
Şəhadətnamə 022273

İNDEKS 0282

TİRAJ 7320

SİFARİŞ 328

QİYMƏTİ 40 qəpik

Çapa imzalanmışdır 00:00